



"Səs" qəzeti mənim
üçün ən əziz qəzətdir

**Moldova KIV:
"Ermənistan Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayılır"**

NOI +1°C \$ 18.63 € 19.77 157 0
Алиев: "Армения еще не вывела полностью войска с территории Азербайджана"
17 мэр 6:00 Разное
Армения еще не вывела полностью свой войска с территории Азербайджана, хотя признала его территориальную целостность и суверенитет в Праге и Сочи в 2022 году.
Об этом заявил президент Азербайджана Ильхам Алиев, выступая на внеочередном Саммите Организации тюркских государств в Анкаре.

3



№ 050 (6733)

18 mart 2023-cü il.
Qiyməti 60 qəpik

Elimizə, obamızə Bahar galır!



Novruz bayramı xalqımızın milli-mənəvi irləini təcəssüm etdirən, xalqın tarixi kökünü, yaddaşlardan süzüllüb gələn əmənənləri yaşıdan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan milli bayramdır.

**"Gözəllik adası"nın
"kəsilən" dili...**



Makronun azsaylı xalqların milli varlıqlarına «gilyotin» siyaseti

10

Qardaşlıq nümunəsi: təşəbbüskar Azərbaycandır!



2

Bəli, bu gün Türk Dövlətləri Təşkilatının liderləri yenə də bir araya gəldi. Belə ki, Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar məhz Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılışdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub.

**Süni intellekt işimizi
əlimizdən alacaq**



15

"Uşaq yaşalarından erməni vəhşiliyinin şahidi olmuşam"



4

19 Mart - terror aktı



10

Paşinyansayağı "pat"

Baş nazir Nikol Paşinyanın İrvanda keçirdiyi mətbuat konfransı nəinki Hayastanda, o cümlədən qonşu ölkələrdə de maraqla izlənildi və qiymətini də aldı, reaksiyasını da...



5

Qadın təfənglə qətlə yetirilib



16



Qardaşlıq nümunəsi: təşəbbüskar Azərbaycandır!

Bəli, bu gün Türk Dövlətləri Təşkilatının liderləri yenə də bir araya gəldi. Belə ki, Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar məhz Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub.

Və martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. "Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım" mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərqi bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformda liderlər fəlakətlər müraciətədə Türk Dövlətləri Təşkilatı daxilində six çoxtərəflı əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkəcək, regionda mövcud çağrışlarla bağlı məsləhətəlmələr apardılar.

Ümumiyyətə, son illər TDT-ye üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir. Qeyd edək ki, öten il TDT-nin Səmərqənddə baş tutmuş Zirvə görüşündə Prezident İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzəre alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduğunu bildirib. Həmçinin dövlət başçısı qeyd edib ki, türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı feallaşdırmalıdır.

Dövlət başçısı bu bəyanatlarının davamı olaraq TDT-nin fəlakət-fövqəladə halların idarəedilməsi və humanitar yardım mövzusuna həsr ediləcək fövqəladə Zirvə görüşünün çağırılması təşəbbüsü ilə çıxış edib. Qeyd etmək yerine düşər ki, türk dövlətlərinin daha da yaxınlaşması, ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə daha dərinleşməsi istiqamətində Azərbaycan tərəfindən real addımlar atılır. Bu proses sözə deyil, əməldə heyata keçirilir. Elə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin öten il verdiyi sözün göstəricisidir. Və bu gün qardaş Türkiyədə baş ver-

birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxışında Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımalar etmək üçün səfərbər olduğunu dedi: "Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərlən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub.

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur, bundan sonra da belə olacaq"

Türkiyəyə ən çox dəstək göstərən ölkələrden biri olub. Bu Azərbaycan-Türkiyə əməkdaşlığının növbəti bariz təzahürüdür.

AZƏRBAYCAN PREZİDENTİ: "Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin yanında olacaq"

Azərbaycan Prezidenti Fövqəladə Zirvə görüşündə çıxışı zamanı Türkiyədə baş verən təbii fəlakət hər birimizi sarsıtdı. Və bir millet, iki dövlət olan, dünyada olmayan sarsılmaz, əbədi, bir-birinə dayaq, dəstək olan iki qardaş ölkə - Azərbaycan və Türkiyə ağrı-acıclarını da, xoş günlərini də birləşdirən yaşıyır, birləşdə kədərlənib, birləşdə sevinirler. Və elə qardaş ölkənin bu çətin günündə də ilk yanında olan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, həmçinin Azərbaycan xalqı oldu.

Budur qardaş dayağı, budur çətin günün sınağından çıxməq. Budur - bir millet, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanlığını səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmışdır. Bu birliyi isə heç bir qüvvə sindirə bilməz! Çünkü Azərbaycan-Türkiyə qardaşlığı, birliliyi, həmrəyliyin sınaqlardan çıxmış bir millet, iki dövlətdir! Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-

Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılib. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personallımız ümumilikdə 3 minden artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq. Əminəm ki, ezziz qardaşım, hörmetli Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaqdır".

ANKARADA ERMƏNİ CİNAYƏTLƏRİ İFŞA EDİLDİ: AZƏRBAYCAN PREZİDENTİNDƏN ERMƏNİSTANA NÖVBƏTİ MESAJ

Prezident İlham Əliyev Fövqəladə Zirvə görüşündə çıxışında işğalçı Ermənistana mesajını göndərək bir daha bu dövlətin cinayətlərini ifşa etdi: "Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrıilib Ermənistana verilmiş Türk dünyasının coğrafi cəhətdən ayrılmışa səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistanda ərazisində zorla qovulmuşdur".

Dövlətimizin başçısı onu da bildirdi ki, Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni ərsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır: "Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni ərsinin monitörinq edilməsi məqsədilə bu ölkəyə faktarashdırıcı missyanın göndərilməsi xahişi ilə müraciət etmişdir ve UNESCO-dan müsbət cavab gözəyir". Azərbaycan Prezidenti bir daha vurgulayıb ki, Ermənistan hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərində çıxarmayıb: "2022-ci ilde Praqa və Soçi'də Ermənistan Azərbaycanın ərazi bütövlüyüň və suverenliyini tanımamasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq çıxarmayıb".

TÜRKİYƏ PREZİDENTİ: "Türk dünyasının tek ürək olduğunu bir daha göstərəcəyik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşünün açılışında Türk dünyasının tek ürək, tek vücut olduğunu ən yüksək səviyyədə bir daha göstərəcəklərini söyləyib: "Türk Dövlətləri Təşkilati olaraq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regional nəqliyyat və təchizat zəncirlərinin inkişafında strateji rol oynayacaq". Rəcəb Tayyib Ərdoğan Zirvə görüşündə çıxışı zamanı onu da vurgulayıb ki, zəlzələ fəlakətinin afdığı yaraların öhdəsində həmrəylik və əməkdaşlıqla gələcəyimizə inanıram: "Bugünkü məsləhətləşmələrimizin türk dünyasının fəlakətlərə qarşı hazırlı səviyyəsinin artırılması və bu sahədə əməkdaşlığın gücləndirilməsi baxımından xeyirli olacağına inanıram. Birliyimiz gücümüzdür!". "Türk İnvestisiya Fonduñun yaradılmasına dair razılaşma Zirvə görüşümüzün konkret nailiyyətlərindən biridir. Fon qardaş ölkələrimizin iqtisadi birliliyinin möhkəmlənməsinə töhfə verəcək", - deyən Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə üzv ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasının və növbəti Zirvə görüşünə qədər Türk Dövlətləri Təşkilati mülki müdafiə mexanizminin yaradılmasının qərara alındığını diq-qətə çatdırıb.

"Yaşadığımız fəlakət zamanı Türk dünyası olaraq nümayiş etdirdiyimiz həmrəyliyi, birlik və berabərliyi heç vaxt unutmağın arzusunu təsdiq etmək istəyir", - deyə Türkiye Prezidenti bildirib. "Türk Dövlətləri Təşkilatı ölkələri fevralın 6-da yaşadığımız fəlakətdən sonra yardım çağırışımıza ən tez cavab verən və ən tez hərəkətə keçən, kədərimizi bölüşən dostlarımızdan oldular. Təşkilatın üzvləri axtarış-xilasetme işlərindən tutmuş səhiyyə xidmətlərinə və humanitar yardımına qədər geniş sahədə fəaliyyət göstərmək üçün heyətlərini dərhal Türkiyəyə göndərdilər. Qardaşlarımız ister maliyyə, isterse də maddi yardımalar edərək, millətəmizin ehtiyacını ödəmək üçün can-dildən fəaliyyət göstərdilər. Bölgədə qurduqları səhra hospitalları ile yaralarımızın sağalmasına dəstək verdilər. Gəndərdikləri çadırlarla insanlarımıza kömək etdilər. Çətin günlərimizdə bizimlə olan təşkilatımızın dəst və qardaş xalqlarına səmimi-qəlbdən təşəkkür edirəm", - deyə Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Budur, qardaş dayağı, budur çətin günün sınağından çıxməq. Budur, bir millet, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması əsaslıdır. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənməsidir. Bu birliyi isə heç bir qüvvə sindirə bilməz! Türkiyə dövləti və xalqı bu çətin sınaqdan da şərəflə çıxacaq. Və bu kimi zəlzələlər, dağıntılar Türk xalqını sarsıda bilmez. Dostlarının, qardaşlarının dəstəyi ilə, xalqının birliyi ilə, iqtidarıların səyi ilə Türkiyə yenə de ayaqda duracaq!!!

RƏFIQƏ KAMALQIZI

“Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır”

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Bu fikirlər Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində yer alıb.

Ulu babalarımızın zəngin daxili aləminin, müdrik heyat felsəfəsinin və gələcəkle bağlı işiqli arzularının bahar bayramında dolğun təcəssümünü tapdığının vurğulandırı-

ğı təbrikdə deyilir: “Ülvi bəşeri hissənin daşıyıcısına çevrilən, yeniləşdirici gücü malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmet və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimin vahid məfkure etrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətlə töhfəmizdir.”

Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş



vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdulara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builkil gəlinin xüsusi ab-hava qatır və rəmzi məna qazandırıb.”

Dövlətimizin başçısı ölkəmizin hüdudla-

rından uzaqlarda yaşayan, qəlbə vətən sevgisi ilə döyünen və baharı bizimlə birgə qarşılıyan soydaşlarımıza bayram salamlarını yetirib, bu əlamətdar bayramın hər eve, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavaniq getirməsini arzulayıb.

Qərb politoloqu: “İranda azərbaycanlılar tez-tez təhqirlərə məruz qalırlar”

Iranın azərbaycanlı əhalisi rejim tərəfindən tez-tez təhqirlərə məruz qalır. Azərbaycan Respublikası ilə six əlaqələri olan İran azərbaycanlıları, həmçinin ana dilində təhsil hüququndan məhrumdur.



AZERTAC xəbər verir ki, bu fikirlər “Oxford Analitika” siyasi təhlil firmasının direktor müavini, politoloq Keri Boyd Andersonun Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan “Arabnews” nəşrində dərc olunmuş “İranda etirazlar etnik birliliye risklər yaradır” sərlövhəli məqaləsində yer alıb.

İranın əhalisinin böyük bir hissəsinə təşkil edən azərbaycanlılarla yanaşı, bu ölkədə ərəb, kürd, bəlucların da ayrı-seçkiliye məruz qaldıqlarını qeyd edən müəllif yazır ki, ötən ilin sentyabrında başlayan etirazlar ölkə daxilində etnik qruplar arasında ziddiyətləri də son hedde çatdırıb. Əvvəller zorakılıq yolu ilə qarşısı alınan narazılıqlar etiraz nümayişlərinin artması ile rejim əleyhinə hərəkata çevrilib. Xüsusən Əfqanistan və İraqla sərhəd bölgələrində nümayişçilərə qarşı güc tətbiq edilməsi beynəlxalq ictimaiyyət tərefindən keşkin şəkildə pislənilib. Digər tərəfdən, bəzi yerlərdə İran hakimiyyəti sunni müsəlmanlara qarşı daha amansız davranır. Bundan başqa, hökumət İranın mərkəzindən uzaqda, etnik azlıqların yaşaqlıqları regionlara infrastruktur, idmətlərə və iqtisadi inkişafı dəha az sərmaya qoyur. Etnik azlıqlar tez-tez əmək bazarında da ayrı-seçkiliklə üzləşir. Məsələn, Xuzistandakı ərəblər neft sənayesində işsiz qalmalarından sıkıyalınırlar.

Məqalənin sonunda qeyd olunur: “İran rejimi həm fars millətçiliyini təbliği vasitəsilə, həm də son etirazlardan əvvəl olan azlıq qrupları arasında yaranmış mübahisələrdən suis-istifadə edərək müxalifeti parçalamaq üçün etnik fərglərdən istifadə etməyə çalışır. Bununla belə, etiraz hərəkatı hökumətin əleyhdarları arasında birlik üçün böyük fırsat yaradır. Bəzi etirazçılar müxtəlif etnik qruplar arasında birliliy təbliğ edən şuarlar səsləndiriblər. Bütün etnik qrupların üzvləri hökumətin repressiyalarından əziyyət çəkərək, ortaq təcrübə əldə ediblər. İran polisinin qətlə yetirdiyi Məhsət Əmini kürd idi, lakin onun ölümü bütün etnik qrupların nümayən-

Türk jurnalist: “Müasir dövrün siyasi realıqları Türk dünyasının birlikdə hərəkət etməsini zərurətə çevirib”

Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü uzun müddət müzakirə olunan Türk birliyinin real gücə çevrildiyini göstərir. Bu sözləri AZERTAC-a müsahibəsində Türkiyənin tanınmış jurnalisti, “Ulusal” kanalın siyasi şərhçisi Yakup Aslan deyib.



Siyasi şərhçi bildirib ki, Prezident İlham Əliyevin vaxtında irəli sürdüyü bu təşəbbüs təsadüfi xarakter daşıdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu gün dünya qlobal dəyişikliklər baş verir. Bu prosesde geosiyasi qüvvələr öz maraqları naminə bəzi

dövlətləri dəstəkləyir, digərinə isə təzyiq göstərib müstəqil siyaset yürütmələrinin qarşısını almağa çalışırlar. Müasir dövrün siyasi realıqları Türk dünyasının birlikdə hərəkət etməsini zərurətə çevirib. Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin coğrafi mövqeyi və iqtisadi potensialına baxsaq, böyük geosiyasi qüvvənin mövcudluğunu və dünyada baş veren proseslərə təsir etmək imkanı olan birliliyi göreib. Bu birliliyin möhkəmlənməsi neticəsində təbii fləkət zamanı qarşılıqlı yardım, sərmayə yatırımı, iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq və beynəlxalq təşkilatlarda vahid mövqədən çıxış etməyi sərtləndirir. Avropa və Asiyani əhatə edən Türk dövlətləri böyük iqtisadi və siyasi potensiala sahibdirlər.

Jurnalist diqqətə çatdırıb ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm rol oynayır. Azərbaycanda hasil olunan təbii qaz Türkiye vəsittəsilə Avropaya çatdırılır ki, bu da qarşılıqlı faydalı əməkdaşlığın ən bariz nümunəsidir. Türk dövlətləri Asiya ilə Avropa arasında neqliyyat dəhlizlərinin formallaşmasında əhəmiyyətli rola malikdirlər. Bu fakt Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin daha yaxın əməkdaşlıq əlaqələri qurmasını zərurətə çevirir. Bu birlük dönyanın iki böyük qitəsini birləşdirməklə, yalnız təşkilatla üzv dövlətlərinin deyil, bütövlükdə Avrasiya regionunun iqtisadi inkişafına böyük və faydalı töhfə verəcək. “Zirvə görüşünün neticələrinə dair qəbul edilən Ankara Bəyannaməsində qeyd olunan müddəələrin icrası yaxın gələcəkdə bu birlinin dünya siyasetində vacib amile çevriləcəyini deməyə əsas verir”, - deyə Yakup Aslan vurgulayıb.

Moldova KIV: “Ermənistan Zəngəzur dəhlizinin açılması öhdəliyində yayınır”

Moldovanın nüfuzlu “Noi” xəbər portalında Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 16-da Ankarada keçirilən Fövqəladə Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına dair məqale dərc edilib. AZERTAC-in materialları əsasında dərc olunan məqalədə dövlətimizin başçısının Ermənistan haqqında söylədiyi fikirlər yer alıb. Qeyd olunub ki, 2022-ci ildə Praqa və Soçi də Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenitəini tanımاسına baxmayaqaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Qarabağda qanunsuz erməni destələri və kriminal ünsürlər qalmaqdadır. Ermənistan hem də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır.

Məqalədə, həmçinin vurğulanıb ki, 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərefindən tamamilə dağıdılmış böyük ərazilərə həyati yenidən qaytarır.

Aliyev: "Armenia еще не вывела полностью войска с территории Азербайджана"

17 мар. 6:30 Разное 157 0

Армения еще не вывела полностью свои войска с территории Азербайджана, хотя признала его территориальную целостность и суверенитет в Праге и Сочи в 2022 году.




Об этом заявил президент Азербайджана Ильхам Алиев, выступая на внеочередном Саммите Организации тюркских государств в Анкаре.

"Uşaq yaşalarımdan erməni vəhşiliyinin şahidi olmuşam"

Qərbi Azərbaycan İcmasının nümayəndəsi, 1988-ci ildə Qafan rayonundan deportasiya olunmuş Süsən Əbilovanın SIA-ya müsahibəsini təqdim edirik:

- Süsən xanım, özünüz haqda məlumat verməyinizi xahiş edirəm.

- Men 1974-cü ildə Qafan rayonunda



anadan olmuşam. Orada böyük boyaya-başa çatmışam. 1988-ci ilə qədər Qafanın mərkəzində yaşaydıq. Qafanda 4 nömrəli məktəbdə oxuyurdum. Atam erken yaşda itmişəm. Anam bizi çox əziyyətə böyüdüb. O, iki yerde işləyirdi. Çox mərhəməti biri idi. Yaşadığımız yerde hər kəs anamı tanıydı, onun neçə yardımsevər, böyükürəkli biri olduğunu bildirlər. Biz iki yerden qəçqin olmuşuq. Həm Qafandan, həm də Füzulidən köçərək gəlib Bakıya çıxmışq. Çox çətinliklər görmüşəm. Uşaq yaşalarımdan erməni vəhşiliklərin şahidi olmuşam.

- Doğma yurdunuzdan necə deportasiya olunmuşsunuz?

- Qafanda artıq yaşamaq qeyri-mümkin idi. Ermənilər qapı-pəncəremizi daşlayırlılar. Qapılarımıza rus dilində yazırıllar ki, buradan çıxmalarınız. Ona görə anam qorxurdu. Bizi getirdi Füzuliye qoydu. Daha sonra özü Qafana qayıdı. Çünkü evimizi dəyişməliydik. Anam nümayiş vaxtına rast gəldi. Ermənilər onu o qədər döydülər ki, 1 il xəstəxanada yatmışdı. Yenə də biz cöllərdə qalmayaq deyə Qafandakı evimizi Füzullide ev ilə dəyişdi. Bildiyiniz kimi, Füzulidə de qacaqça düşdü. Oradan da deportasiya olunduq. Nəhayət, Bakıya gəldik. Yenə, biz çox çətinliklər çəkmışik. Amma Allah qoysa həmin günləri unutduracaq şəyler yaşayarıq.

- Ermənilərdən təzyiq görürdünüz mü?

- Ermənilər həmişə bize zülm edirdilər. Bize "tork" deyirdilər. Bu sözü o qədər çirkin vəziyyətdə deyirdilər ki, heç vaxt belə münasibəti anlaya bilmirdik. Fikirlesirdik ki, görəsən tork ne deməkdir. Sonralar bize izah etdilər ki, ermənilər həmin sözə türk demək isteyirlər. Doğrusunu bilsələr bele yenə də türk sözünü iyrənc hala salaraq deyirdilər. Sumqayıt erməniləri Qafana gəldikdən sonra ümumiyyətlə, günümüz qara oldu. Cörək almaq istəyəndə belə ermənilər bize deyirdilər ki, Qarabağı ver mənə, sənə cœurək verim. Yol ilə gedəndə

erməni uşaqları görürdüksə, istiqamətimizi dəyişirdik. Bilirdik ki, onlarla üz-üzə gələsek, bize sataşacaqlar.

Ermənilər hər il Andranikin qulağının kəsildiyi gün bir azərbaycanlı qanı axırdırlar. O vaxt anam danışındı ki, Qafanın hansısa kəndində ermənilər balaca azərbaycanlı qız uşağıını su istəmək adı ilə çağırıb, başını kəsmişdilər. Yəni, onlar Azərbaycan xalqına bu cür zülmələr edirdilər.

- Sizcə, sizin yaşadığınız yerin başqa yerlərdə fərqi nə idi?

- Bizim yerimiz-yurdumuz sanki bir cənnət idi. İnanın ki,



o yerlərin gözəlliyyini sözlə ifade etmek mümkün deyil. 35 ildir ki, heç bir güşəsi yaddaşından silinmir. Doğrudur, Azərbaycanımızın hər yeri gözəldir. Amma bilmirəm, vətənimdirmi deyə ya niyəsə ora mənə başqa cü gözəl görünürdü. Hələ də obamızı yuxularımda görürəm.

- Necə il orada yaşadıqdan sonra başqa bir yerə köçdünüz. Buraya gələndən sonra necə adaptasiya olduğunuz?

- Düzdür, biraz çətin uyğunlaşdıq. Bir yerdən başqa bir yerə köçmək asan olmur. Amma şükür ki çıxıb gəldiyimiz yer də Azərbaycan torpağı idi. Qorxusuz-hürküsüz yaşaya bilirdik. Ən azında qarşımıza çıxan insanlar öz milletimizin nümayəndəsi idi. Ürəklə hərəkət etmək olurdu. Ona görə də qurban olaram Azərbaycan yurduna, torpağına.

- Erməni dilini bilirdiniz?

- Əlbette ki, erməni dilini bilirdik. Çünkü biz yaşadığımız yerde ermənilər çox idı və televiziyyada belə yalnız erməni ve rus kanalları göstərirdi. Ona görə artıq məcburi şəkilde onların dilini öyrənmişdik. Amma heç bir dil dövlətimin dili qədər gözəl deyil. Mən vətənine, dilinə çox bağlı bir insanam. Zəngilanda qohumlarımız yaşayırırdı. Onlara qonaq gedəndə saatlarla televizorun qarşısında otururdum ki, sərf Azərbaycan dilinə qulaq asım. Uşaqlıqdan elə vətənimə bağlı olmuşam.

Leman Əlizadə

30 illik şərəfli tarix!

YAP Şamaxı rayon təşkilatının yaranmasının 30 illiyi qeyd edilib

Dünən Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının təsis edilməsinin 30 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Şəhidlər Xiyabanın ziyarət edib, şəhidlərin məzəri önünə gül dəstələri düzənləşdilər.

Ümummilli lider

Heydər Əliyevin abidəsi ziyarət edilib, önüne gül dəstələri düzənləşdilər, əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Tədbir Ulu Önder Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi namine canlarını qurban vermiş şəhidlərimizə əziz xatirəsinə bir dəqiqəlik sükütlə yad edilməsile başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı qeyd etdi ki, partiyanın yaradılmasından öten 30 illik zaman məsafəsi dənenimizə baxış fonunda bu günümüzün reallıqlarının təhlili və onların əsasında perspektivlərin müəyyənləşdirilməsi baxımından zəngin bir dövrür. Yeni Azərbaycan Partiyasının yaradılmasının səbəbi xalqın böyük əksəriyyətinin isteyini ifade edən 91 nefər ziyalının ulu önder Heydər Əliyevə müraciətinin adında özünün aydın ifadəsinə tapır. O zaman ölkədə xaos, anarxiya, özbəşanlıqlar hökm sürür, iqtisadi böhran tütəyən edirdi. Xalqın sabahə ümidi tamamilə itmişdi. Belə bir çətin dövrde Azərbaycan ziyalıları Yeni Azərbaycan Partiyasının yaradılması və ona rehbərliyi dahi şəxsiyyət Heydər Əliyevin etməsi ilə bağlı ümummilli liderə müraciət etdilər.

Şübhəsiz ki, Vətənini, xalqını canından artıq sevən, hər zaman Azərbaycanın geleceyi barədə düşünən ulu önder Heydər Əliyev xalqın yaşadığı çətin vəziyyətə bigənə qala bilməzdı. Təsis konfransını məlum səbəblərdən Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası yaradılmasından çox keçmədi ki, iqtidar partiyasına çevrildi. 1993-cü ildə ulu önder Heydər Əliyev xalqın təkidi tələbi əsasında hakimiyətə qayıldı ilə həm ölkəmiz, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ başladı.

Şamaxı rayon icra Hakimiyəti Başçısı Tahir Məmmədov çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Həmin vaxtdan keçən illər ərzində Azərbaycan Respublikasının ikinci dəfə əldə etdiyi müstəqilliyin qorunub saxlanması, onun inkişaf edərək qabaqcıl ölkələr sırasına çıxması, getdikcə qloballaşan dünyanın bütün çağırışlarına adekvat cavab verməsi, davamlı və dinamik inkişafə nail olmaqla bölgədə yüksək nüfuz sahibinə çevrilmesi Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Bu da belə bir möhtəşəm siyasi qüvvənin yaradılması təşəbbüsünü və mesuliyyətini öz üzərinə götürən Ulu Önder Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən biridir.

Yeni Azərbaycan Partiyasının idarə Heyyətinin üzvü Asif Əsgərov öz çıxışında bildirdi ki, xalqı arxasında aparmağa qadir, insanlarda inam yarada biləcək siyasi parti-



yanın təsis olunmasına və həmin təşkilatın dövlət idarəciliyində böyük təcrübəsi olan şəxsiyyətin rehbərlik etməsinə böyük ehtiyac yarandığı bir dövrde Ulu Önderin yüksək nüfuzu, xalqın ona böyük inam, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu.

Sonra Bəxtiyar Abbasov, Mayıl Aicanov, Ağarza Bayramov, Ebali Ağayev, Xudaverdi Ləzimov, İsləm Novruzov, Seyran Alcanov, Nəzakət Abdulrazaqova, İlham Vəliyev, Nəsimi Abdullayev, Soltan Osmanov öz çıxışlarında bildirdilər ki, Yeni Azərbaycan Partiyasının yaradılması Ulu Önderin həkimiyətə qayıldı ilə ölkədə vətəndaş mühərbi təhlükəsinin, daxili və xarici bedxahaların Azərbaycanı parçalamamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdərin qarşısı alındı. Heydər Əliyev öz qayıldı ilə Azərbaycana sabitlik, dırçəliş və fasiləsiz inkişaf etirdi. Daha sonra tədbir iştirakçılarına hədiyyələr təqdim olundu. Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkildi.

PAŞA Həyat və MEDİA tərəfindən media nümayəndləri üçün təlim təşkil olunub



16 mart tarixində "PAŞA Həyat Sığorta" ASC və Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndləri üçün təlim təşkil olunub. Bu barədə SIA-ya Medianın inkişafı Agentliyindən məlumat verilib. "Həyat sığortası nədir?" mövzusunda keçirilən təlimin əsas məqsədi jurnalistlərin sahə üzrə biliklərinin artırılması, həmçinin media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə icṭimaiyyətə çatdırılmasıdır.

Açılış mərasimində çıxış edən PAŞA Həyat şirkətinin Korporativ Kommunikasiya şöbəsinin müdürü Veli Məmmədov PAŞA Həyat haqqında məlumat verib. Medianın inkişafı Agentliyinin nümayəndəsi Pervane İbrahimova qurumun peşkar və sahəvi jurnalistikanın inkişafı istiqamətində gördüyü işlərdən dənişib, həyat sığortası barədə icṭimaiyyətin dolğun və düzgün məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb. Sonra PAŞA Həyat şirkətinin Marketing Mərkəzinin rəhbəri Ruslan Ələkbərov həyat sığortası məhsulları, Anderraytinq və Qiymətləndirmə departamentinin direktoru Bəhrəz Hacıyev bu sahələr və Risklərin idarəedilməsi departamentinin direktoru Şahin Mahmudzadə sığorta riskləri haqda təqdimatla çıxış ediblər.

Təqdimatlardan sonra media nümayəndləri üçün "PAŞA Həyat" şirkətinin baş ofisində infotur təşkil olundub.

Banuçiçək Hüseynli



"Heydər Əliyev İli" çərçivəsində YAP-in yerli təşkilatları ağacəkmə kampaniyası keçirib




"Heydər Əliyev İli" çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları ağacəkmə kampaniyası həyata keçirirlər. Kampaniya çərçivəsində növbəti tədbirlər partyanın Kəlbəcər, Cəlilabad, Hacıqabul, Salyan, Bərdə, Astara, Beyləqan, Kürdəmir, Qəbələ, Salyan və Ağsu rayon təşkilatlarının yerli icra hakimiyyəti orqanları ilə birgə təşkilatçılığı əsasında keçirilib.

Tədbirlərdə YAP-in yerli təşkilatlarının rəhbərləri, partiya fealları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Eldar şami, çınar və sərv olmaqla ümumilikdə 7000-dən çox müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə temizlik işləri aparılıb, ağaclarla aqro-texniki qulluq göstərilib.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və etraf mühitin sağlamlaşdırılmasına her zaman böyük əhəmiyyət vermiş ulu önder Heydər Əliyevin əsasını qoymuş ənənələri davam etdirmek, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.



Baş nazir Nikol Paşinyanın İrəvanda keçirdiyi mətbuat konfransı nəinki Hayastanda, o cümlədən qonşu ölkələrdə də maraqla izlənildi və qiymətini də aldı, reaksiyasını da. "Hay"ların indiki lideri nə istədiyini, nələri etmək istədiyini düzrəstə olaraq dilinə gətirməsə də, bütün bu həngaməni yaxın gələcəkdə Hayastan ictimaiyyətinə verəcəyi ən pis xəbərə hazırlaşması və bunun üçün məşqlər etdiyi qənaətinə gələ bilərik. Artıq Hayastanın dostları da münaqışında Azərbaycanın haqlı tərəf olduğunu İrəvana başa salmağa başlayıblar. Bəzi çıxışlarda Paşinyan hakimiyyətini dəstəkləsələr də ərazi bütövlüyü prinsiplərinin Hayastan tərəfdən uzun illər pozulduğunu, bu gün isə artıq çağırışların və reallıqların fərqli olduğunu işgalçı ölkənin qulağına piçildəməqdadırlar.



Veli Veliyev

Paşinyansayağı "pat"

Ermənilər düşünürdülər ki, 30 il bundan əvvəl başladıqları separatçılıq əməlləri daimi olaraq bəzi dairələrin dəstəyini qazanacaq, onlara beynəlxalq arenada söz deyən, işgalçi siyasetə görə irad bildiren kimse olmayıcaq. Əslində Ermənistən BMT Təhlükəsizlik Şurasının 4 "dişsiz" qətnaməsi işiq üzü görəndən sonra bu qənaətə gəlmüşdi. Münaqışələrin həlli ilə bağlı çıxardığı qərarlarla və əməli işi ilə seçilmiş BMT-nin bu dəfə çox zəif görüntüsü İrəvanın işgalçılıq siyasetini artırmağa həvəsənləndirmişdi. Regionda qüvvələr nisbetinin dəyişməsi üçün düz 30 il lazım olmuşdur.

Və bu baş verdi. Ermənistən uzun müddət həyata keçirdiyi təxribatlara Azərbaycan daha sərt reaksiya verməli oldu və 44 günlük müharibə ilə kimin haqlı, kimin işgalçi olduğunu ortaya qoymuşdur. Həmisi ya KTMT-nin, ya da Qərbdəki dostlarının arxasında gizlənərək bize dişini qıçayan hayaların bədnəmə əməli bu dəfə işe yaramadı. Artıq dünya ölkələri də anlamağa başladılar ki, Ermənistən-Azərbaycan münaqışəsinin həlli ilə başlanmış edalet-sizlik digər münaqışələr üçün presedent halını alır, ikili standartlar eks reaksiya verir. Bir sözə, Ermənistən oyunları artıq özünün de işinə yaramır.

Hayastanın baş naziri mətbuat konfransında yaxın gələcəkdə hayaların başına nələrin geləcəyinin anonsunu verdi və sadəcə, soydaşlarını xəbərdar etməkə işini bitmiş hesab etdi. Amma arada bir Azərbaycana dişini qıçamağı da unutmadı. Bildirdi ki, Qarabağda yeni eskalasiya riski var və qarşidan gələn hadisələrə təsir imkanları demek olar ki, yoxdur. Ermənistən xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri isə nəticəyə az təsir edəcək.

Paşinyanın metbuat konfransı çox mələblərin üstünü açdı, bəyanatların möğzini içəridən göstərdi. Ermənistən baş nazirinin Rusiya prezidenti Vladimir Putinlə danışqları və ikincinin mövqeyi barədə fikirləri də maraqlı idi. Konkret desək, Ermənistən lideri hələ də anlamaq istəmir ki, Rusiya və yaxud Rusiyanın rəhbərliyi etdiyi KTMT hərbi bloku Azərbaycanla müharibə aparmaq niyyətində deyil. Ona görə yox ki, hərbi blok bunu bacarmır, yaxud gücü yoxdur. Sadəcə KTMT-nin Azərbaycanla müharibə aparması, yaxud Ermənistən müdafiə etməsi üçün hərbi əməliyyatla dəstək vermesi üçün şərtlər mövcud deyil. Şərtlərdən ən birincisi isə müharibənin Ermənistən ərazisində aparılmasıdır ki, bu da baş verməyib. Azərbaycan erməni işgalçılara qarşı hərbi əməliyyatları öz suveren ərazilərində aparır. Daha doğrusu Azərbaycan antiterror əməliyyatı keçirib və həm de torpaqlarının terror yuvalarından təmizləyib. Ermənilər buna hansı adı qoysalar da reallıq budur ki, müharibə, antiterror əməliyyatı Azərbaycanın öz ərazisində baş verib əsasən bunun ulla bağlı bəyanatı "burada erməni tərəfinin təqdim etdiyi vəziyyət bir qədər zamanından kənar görünür".

İkinci Qarabağ müharibəsindən sonraki

bütün dövr ərzində Rusiya danışqlarda əsas moderator və vasitəçi kimi çıxış edib. Ermənistən bir neçə dəfə bu platformadan kifayət qədər ardıcıl istifadə etməyib və yeni oyuncular - Fransanı, Al-ni, amerikalıları danışqlar prosesinə qoşub. Niyəti də gedisi dəyişmək olub. Çalışıb ki, platformu dəyişdirsin və yeni şəraitdə Ermənistən baş naziri tərəfindən imzalanan üçtərəflə bəyanatının müddəələrinin icrasına görə məsuliyyətdən əl çəksin.

Son hadisələrdən sonra Ermənistən tərəfi anlamağa başlayıb ki, danışqlar üçün hanısa addımlar atılmasa və tərəflər danışqlar masasına qayıtmalar vəziyyət gərginləşəcək, itirən isə yenə Hayastan olacaq. Zəif, məğlub Ermənistən çalışır ki, ikibaşlı (ermənilər buna "balanslı" siyaset deyirlər - müəllif) siyaset yürütsün, daha doğrusu həm Qərble, həm də Rusiya ilə tərtib olunmuş oyunlarda baş rolu ifaçıları olsun, amma özü də bilir ki, buna imkanı yoxdur. Yenə də manipulyasiya testləri aparır, tərəfləri yenidən "dişinə vurur", onların tekliflərini götür-qoy edir. Unudur ki, sühl müqaviləsinə ayrılmış vaxt bitmək üzrədir. Azərbaycan irəli sürdüyü şərtlər yerinə yetirilməyəcəyi təqdirdə prosesdən imtina edə bilər ki, bu da Ermənistən üçün intihar olar.

Paşinyanın öz vaxtı da getdikcə daralır, ona qarşı həm cəmiyyətin, həm müxalifətin, həm də partiyasının təzyiqləri artıraqdır. Hətta Paşinyanın devrilecəyi xəbəri də yayılıb. Ölkəsində rəqiblərinin zərərsizləşdirilməsində "üğur" əldə edən baş nazir bu əməliyyatları öz partiyasında da aparacağı təhlükəsini önlemək üçün "Vətəndaş Müqaviləsi" partiyasında cəvriliş, Paşinyanı devirməyə hazırlıqlar başlanıb. Paşinyanın yeni partiya yaradacağı barədə məlumatlardan sonra isə proses bir az da sürətlənib. Ruben Vardanyanın Qarabağdan qovulandan sonra İrəvanda dostları ilə tez-tez əlaqə yaratması, onlarla ölkədəki vəziyyəti istişarə etməsi də baş nazirin "kürküne bire salıb". Paşinyan Vardanyanın Hayastana kimin tərəfindən yönəldirildiyindən də xəberdardır. Onun Rusiya, KTMT barədə son fikirləri də Vardanyanın tələm-tələsik İrəvana daşınmasına vesile olub.

Paşinyanın evvəlcə "Qarabağ Respublikası" terminindən imtina barədə göstərişi, indi isə Zəngəzur dəhlizi boyunca uzanan yol kənarlarında, yaşayış məntəqələrində olan xaçkarları, xaç işarələrinin yüksəldiriləsi barədə əmri Hayastanda aydın səmada ildırım effekti yaradıb. "Nə baş verir" deyə her kəs sual verir. Neçə ola bilər ki, indiyədək ermənilərin identifikasiyası sayılıb, onların kimliyini deşifre edən bu üsullardan imtina edilsin? Paşinyan niyə anti-erməni mövqeni seçsin ki? Yene də diqqət şərqə - Azərbaycana yönəlir. Azərbaycan Ermənistəni doğru yola dəvət edir, manipulyasiyalardan, yalan tarixdən, saxta və "qədim" dövlətçilikdən və bütün yalanlardan imtina etməsini istəyir. Yolumuz isə Zəngəzurdan Naxçıvanadır...



Novruz bayramı xalqımızın milli-mənəvi ırsını təcəssüm etdirən, xalqın tarixi kökünü, yaddaşlardan süzülüb gələn ənənələri yaşıdan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan milli bayramdır. Novruz bayramı tabiatla - su, od, torpaq, yel ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edir. Xalqımız üçün əziz olan bu bayram +haqqında Ulu Öndər Heydər Əliyev belə demişdir: "Dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu, təbiətlə, kainatla əlaqədardır, bunun elmi əsasları var. Bu bayram min illər boyu bizim xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir."

Mənəvi dəyərlərimizin əbədiyəşarlıq rəmzi olan Novruz bayramını qeyd edir. Elimize, obamiza Novruz gəlib. Yeni gün, yeni müjdə gəlib. İqliq nəfəsi ilə elimizə yaz gəlib. Yazın gelişisi ilə bütün canlı təbiət yenidən oyanıb. Soyuq qış günlərindən sonra yazın gəlməsi insanlarda böyük əhvali-ruhiyyə yaranıb. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, diger türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. Orta əsr müəllifləri Şərqi ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimini etiqadlarının möhkəm yer tutduğunu göstərirler. Novruz bayramı haqqında müxtəlif rəvayətlər, onun yaranması səbəblərinə, bu bayram münasibətlə xalq arasında yayılmış adət-ənənələrə yazılı nümnələrdə rast gelir. Novruzun Geliş klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərde də təsvir və tərənnüm edilir. Məlumdur ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyaset digər milli-mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan sile bilmədi.

Bütün həyatını Azərbaycan xalqının rifikasiına və çiçəklənməsinə həsr edən Ümummilli Lider, Ulu Öndərimiz Heydər Əliyevin sovet hakimiyyəti illərində Azərbaycana birinci rəhbərliyi dövründə imperianın sərt qadağalarına baxmayaraq, xalqımızın yaddaşında kök salmış Novruz bayramı qeyd edilmişdir. Belə ki, Ulu Öndərin müdrik siyaseti nəticəsində ümumi mədəni hərəkatın tərkib hissesi kimi milli bayramımız Novruz ətən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi qeyd olunmağa başladı. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, "Vaxt var idi ki, bu bayram bəzi səbəblərdən qadağan olunmuşdu. Ancaq həmin onillikləri biz hamımız bir yerdə yaşamışq və hamımız

da bilirik ki, heç kim bu qadağaya fikir verməyibdir və öz bayramını edibdir. Bu bayram elə bayramdır ki, özünün maddi vəziyyətindən asılı olmayaq her bir insan - zəngin adam da, orta yaşıyan da, ləp kasib şəraitdə yaşıyan insan da onu bayram edir. O illər ki, bizim bu ümumxalq bayramının keçirilməsinə imkan yox idi, hər kəsin evində mütləq səməni də, rənglənmiş yumurtalar da, plov da var idi".

Azərbaycan xalqı müstəqilliyini bərpə etdiğən sonra, xalqın təkidi tələbi ilə həkimiyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin bilavasitə səyləri nəticəsində Novruz bayramı dövlət bayramı elan olunmuş, şəxsən Onun iştirakı ilə milli bayramımız ümumxalq şənlilikləri çərçivəsində yüksək təmtəraqla qeyd edilmişdir.

Ümummilli Lider Heydər Əliyevin adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunması sahəsində fəaliyyətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi və tapşırığı əsasında hər il dövlət və milli bayramlarımız, xüsusilə, Novruz bayramımız ildən-ildə daha yüksək təmtəraqla qeyd edilir. Novruz şənliliklərində dövlət başçısının iştirak etməsi bayram təntənələrinə əlavə rəng qatmaqla yanaşı, eyni zamanda, hakimiyət-cəmiyyət münasibətlərinə müsbət təsirini göstərir. Bu gün artıq müstəqil dövlətimizdə Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Bu bizimi milli dəyərlərimizə, adət və ənənələrimizə dövlətimiz tərəfindən verilən qiymətdir. Dövlətin milli-mənəvi dəyərlərimizə olan münasibəti onun prioritet istiqamətlərindən. İslami, milli dəyərlərə yeni prizmədan baxış ictimai düşüncənin formallaşmasına özünü göstərir. Bu amillər zaman-məkan kontekstində hellini təpər. Müasir dünyada baş verenlər qloballaşma və integrasiya prosesində ölkəmizin uğurlu gələcəyini təmin etmək üçün tarixi köklərimizə söykənir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyaseti və xalqa göstərdiyi yüksək diqqət və qayğısı

Elimizə, obamiza Bahar gəlir!



Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliğinin məqsədində istiqamətlənmişdir.

Xalqın etnik tarixi inkişafı bir çox maddi və mənəvi amillərlə tənzimlənən mürəkkəb bir prosesdir. Son illərdə Azərbaycanın milli-mənəvi mədəniyyətinin tarixi mənzərəsinə nəzər salaraq, onun əsas inkişaf vasitələrinin üzə çıxarmağa çalışsaq, hər şeydən əvvəl, mövcud amillərin rol oynadığını görərik. Dünyada milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi beşeri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yər tutub. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub-saxlaya bilmişdir. Bu zəngin ərəsə xalqın soyköküna bağlı olan adət-ənənələr yaşayaraq, əsrimizə və yeni yüzilliye qədər gəlib çatmışdır.

Hər il müsəlman dünyasının həvəslə qarşılığı və yola sallığı Novruz bayramı xalqın tarixi kökünü və adət-ənənələrini özündə yaşıdır. Xalqın erkən düşüncəsində yaratdığı çərşənbələrlə bağlı ayin və etiqadları,

adət-ənənələri yaşatmaq hər kəsin mənəvi dünyasının tələbatından irəli gelir. Dörd Çərşənbenin qeyd olunmasının arxasında həqiqətlər dayanır. Folklorşunas alımların fikrincə, bu çərşənbələr insanın həyata gelişisi və həyatın canlanması ilə elaqədardır. Novruz bayramı təbiətə bağlı Su, Od, Yel, Torpaq ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edən bəşəriliyilə seçilir.

"NOVRUZ BAYRAMINI CİDIR DÜZÜNDƏ QEYD EDİRİK, TARİXİ ƏDALƏTİ BƏRPA ETMİŞİK"

Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni ərisi xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülen işlər qeyri-maddi mədəni ərisin geleceyinə nikbin baxmağa ümidi ləri artırır. Beynəlxalq ictimaiyyətin diqqət və maraq mərkəzində olan, Azərbaycan xalqının adət və ənənələrini, milli-ənənəvi xüsusiyyətlərini özündə əks etdirən, soydaşlarımıza və ölkə vətəndaşlarımıza sevinc bəşər edən Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Xalqımız bu gözəl bay-

Novruz
Bayramınız
mübarək!

ramı gözəl nəticələrlə, yaxşı əhval-ruhiyyə ilə qarşılıyır. Təbətin insanlara töhfəsi olan Novruz bayramının her gelişisi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin, xeyirxahlığın və birliyin təcəssümü kimi qəbul edilmişdir. Gecə ilə gündüzün barabərəşdiyi ilk bahar gündündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlıqla çağırır. Əsrlərin sinağından çıxan Novruz milli adət və ənənələrimizi nəsillərdən-nəsillərə örürək bu günlərə getirib çıxaran bayram kimi əhəmiyyətlidir.

Azərbaycan xalqı artıq üçüncü ildir ki, daha böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə bayramı qarşılıyır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işşaldən azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşıanır, bayram tonqalları qalanır.

Novruz bayramınız MÜBARƏK! Bu bayram hər bir ailəyə bol ruzi və sevinc bəşər etsin!

Zümrüd BAYRAMOVA

Həqiqət acı olsa da reallığı əks etdirir və bu gün Ermənistan hər mənada reallıqları etiraf və qəbul etməkdən çəkinir, çünki cırkin niyyətlərini, maraqlarını ifşa edən həqiqətlərin acısına tab gətirmir. Nə mövcud hakimiyyəti, nə səlahiyyətləri barələrində deyilən həqiqətləri yaxına belə buraxmaq istəmirlər. Onları və cırkin əməllərini müdafiə edənlərdən, hiyləgərliliklərini bəyənənlərdən, qəbul edənlərdən başqa hamını özlərinə düşmən hesab edirlər.

Haylar üçün mövqesizlik, hiyləgərlik, tarix boyu hansısa qüvvələrin, kimlərinən marioneti olmaq xarakterikdir və indi bu həqiqətləri söyləyen soydaşları belə Ermənistanda düşmən, xəyanətkar hesab olunur. Bu gün Ermənistana məxsus mətbuat səhifələri belə onlar üçün acı sayılan həqiqətləri söyləyən soydaşlarına olan ikrəh hissini açıq-aşkar bəyan edirlər. Əlbəttə ki, bu həqiqətlərin, başda ele baş nazir Nikol Paşinyan olmaqla, bütövlükdə erməni cəmiyyətini bərk qıcıqlandırdığı dərhal özünü bürüzə verir.

Diqqətə çatdırıq ki, Rusiyada yaşayış erməni əsilli Marqarita Simonyanın Ermənistana ünvanlaşmış sözleri, fikirləri, daha doğrusu, onlar üçün acı olan həqiqətləri erməni cəmiyyəti həzm edə bilmir. Hayların səlahiyyətlərini Sorosun marionetləri, satqınlar, qərbin çıxıntıları, oyuncaları adlandıran və elə özü də haylardan olan Simonyan indi Ermənistana hədəfina çevrilib. Hətta həmin ölkənin baş naziri səviyyəsində bu "hədəfə" reaksiya da verilib və onun bərəsindən qərar da qəbul olunub ki, öz vətənine vizasız gələ bilməz. Yəni, Simonyan üçün persona non grata elan olunub, səbəb de onun Ermənistana və bu ölkənin səlahiyyətliləri, onların marionet, satqın mövqeyi barədə

hayları bərk qıcıqlandırıb. Doğrudur, bir ölkənin suverenliyini itirməsi heç də arzuolunan, istənilən, qəbul edilən deyil, amma əger həmin ölkənin suverenliyi varsa. Axi Ermənistana ancaq sözə suveren ölkə kimidir, əslində isə, qərarlarını belə kimlərse verir və belə olan halda, suverenlikdən, müstəqillikdən səhbət gedə bilməz. Məhz bunu nəzərə alan Simonyan haylara, Rusiyaya birləşmə təklifi edib. Çünki bilir ki, onların ölkəsi məhz ölkələr siyahisində silinmək təhlükəsi ilə üz-üzədir və gec-tez bu baş verəcək. Bax bu acı həqiqəti, reallığı onlara göstərən Simonyan ruslaşmış satqın kimi qələme verilir haylar arasında və onun sözləri de hədsiz dərəcədə qıcıq doğurur.

Təbii ki, Simonyan da, onun kimi personanon qratə elan olunan digərləri də öz növbələrində cavabsız qalmayıblar. Məsələn, Simonyan onun Ermənistana vizasız gire bilməməsi barədə qərara reaksiya verərən söyləyib ki, onuz da həmin ölkəyə getmək fikri belə yoxdur və ömrü boyu cəmi ikicə dəfə orada olub. Bir sözə, Ermənistənən mövcud hakimiyyətinin, səlahiyyətlilərinin, ümimilikdə hayların nəzərinə çatdırıb ki, belə bir qərar, belə bir məsələ onu qətiyyən narahat etmir və onun üçün maraqsızdır. Eyni zamanda erməni baş nazırın ünvanına da yətərince ittihamlar yağıdır və onu satqınlaşdır, Qərbin oyunağı, Sorosun marionetini olmaqdə günahlandırır. "O, Rusiyaya nifret edir, Putini aldadır və o, virdən olmayan, namussuz, işlənib zibillənmış ziblə çarpayasıdır", deyə Simonyan erməni baş nazirini təhqir etməkdən də çəkimməyib.

Bəli, Ermənistənən baş naziri Nikol Paşinyan rusiyalı təbliğatçıların, RT-nin baş redaktoru Marqarita Simonyanın və Life tabloidinin yaradıcısı Aram Qabrelyanovun ölkəyə girişinə qadağın qoyulduğunu təsdiqleyib. Bunun izahını da verib, haqlı qərar olduğunu sübut etməyə də çalışıb. Məsələ burasındadır ki, giriş qadağası ilə bağlı qərarı ilə Paşinyan zəif olduğunu bir daha ortaya qoydu və qıcıqlandığını da göstərdi. Əslində, bu qərar Simonyan və

Erməniləri qıcıqlandıran həqiqətlər - SOROSUN MARİONETLƏRİ, SATQINLAR, QƏRBİN OYUNCAQLARI



rial dərəcədən etməkdə və Norik Ayvazyanın ləqəbini söyləməkdə ittiham olunan, buna görə cərimə ilə canını qurtara bilməyən, bir il müddətində azadlıqdan məhrum edilən həmin o Paşinyan deyildimi? Haykakan Jamanakada məqalələr dərəcədən etdikdən sonra b i r

belə barəsində təhqir dolu ifadələr işlədənlərə belə bir sanksiya, cəza tətbiq etməyib, girişə qadağa, məhdudiyyət qoymayıb. Simonyan və Qabrelyanov da Ermənistənən dövlətini təhqir etməyiblər, Paşinyanı və onunla eyni ağında olanları hədəfə alıblar. Niyə buna görə dərəcədə reaksiya verərək cəza tədbirinə əl atılır,



reallıqları, həqiqətləri söyləməsi olub.

Bəlli ki, ermənilərin Rusiyada olan lobisi digər ölkələrdəki lobbilərindən daha böyükdür. Hətta bu lobbinin fəaliyyətinə, onun haylar üçün hansısa dividentlər getirəcəyinə, haqsız olsalar da onları dəstekləyəcəklərinə inanan və güvənənlər də Ermənistanda sayca daya çoxdur. İndi Rusiyada yaşayış Ara Abrahamyan, Sergey Kurqinyan, Semyon Baqdasarov, Karen Şaxnazarov, Marqo Simonyan və əri Tigran Keosayanın timsalında erməni əsilli insanların Ermənistənən qəddarlıqla dedikləri həqiqətlər erməni cəmiyyətində şok yaradıb, ələlxüsüş, Nikol Paşinyan üçün soyuq duş effekti olduğunu ortaya çıxıb.

Ermənistənən suverenliyindən səhbət belə gedə bilmədiyini, onuz da hansısa dövlətlərin, qüvvələtin oyunağına çevrildiyini görən, qəbul edən Simonyan həmin ölkənin Rusiyaya birləşdirilməsini təklif edib, bunun qacılımzı olduğunu bildirib və bu da



Qabrelyanov üçün bir şans oldu bəyan etsinlər ki, söylədikləri Paşinyanı qıcıqlandırsa, deməli, düz hədəfi vurublar.

Diger tərəfdən isə Paşinyanın belə bir qərar təsdiqləməsi bu zamana qədər ağız dolusu danışdıgi həmin o sırnaqarası demokratiya ilə bir müstəviye sıqmış axı. Simonyanın bir sözünə görə onun Ermənistənən girişinə məhdudiyyət qoyulması, ümumiyyətə, hansısa sanksiya tətbiq edilməsi, bir sözə, cəzalandırılması artıq qondarma da olsa, hüquqi, demokratik dövlətin söz azadlığı kimi mühüm komponentindən uzaqlaşma faktı deməkdir. Axi Paşinyanın özü hər zaman söz azadlığının mədafiəsindən dəm vurub və məhz bu "dəmlər" sayesində, demokratiya söz azadlığı şuarı ilə keçirdiyi küçə nümayişləri görüntüsü yaranan manipulyasiyalarla, hakimiyyəti ələ keçirə bilib. Bəs, Nikol özü həmişə bəyan edirdi ki, jurnalistlərə qarşı represiyalar olmamalıdır. Bir vaxtlar Artaşes Geçamyanın həyat yoldaşına qarşı böhtən xarakterli mate-

n e c e
dəfə problemlərlə üzləşən, sonra özünü

bunun bir səbəbi olmalıdır axı.

Simonyan və Qabrelyanovu müdafiə etmək kimi bir niyyətimiz yoxdur, mütəzakirə mövzusu da onlar deyil. Əslində, hayların öz baş nazirlərinin timsalında başbılənlərinin bərk qıcıqlanması diqqəti cəlb edir. Niyə qıcıq doğurub bu məsələ? Deməli, həqiqətən də onlar üçün deyilənlər tamamilə doğrudur, həqiqətdir. Əks halda ne Vovayeviç, ne də onun hakimiyyət komandası, səlahiyyətlilər məhəl qoymazdır. Belə görünür ki, məhəl qoymaya bilməyiblər, deməli, düz ağrıyan yerlərinə toxunulub və inilti də ona görə təzahər edib. Bir sözə, Sorosun marionetləri, satqınlar, Qərbin oyunaqları barədə fikirlər erməni səlahiyyətlilərini, ölkələrinin mövcud hakimiyyətini qıcıqlandıran həqiqətlərdir və verilən realiya, qərar, bunun da əsaslandırılması deyilənləri bir daha təsdiq edir. Təsdiq edir ki, həqiqətən də onlar Sorosun marionetləri, satqınlar və Qərbin oyunaqlarıdır.

Inam Hacıyev

Hayatını xalqına həsr etmiş Lider!

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə verilmiş ən böyük töhfədir.



MƏNALI ÖMRÜNÜ XALQINA HƏSR ETMİŞ LİDER

"Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz". Bu fikir Azərbaycan adını öndə gedən dünya ölkələri sırasına yazar, öz əzaqqörənlilik ilə dünya siyasetçilərini daim heyrətə gətirmeyi bacaran, millətin hər bir nümayəndəsini ürkəndən seven dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə məxsusdur! Əslində doğru deyiblər ki, zaman hər şeyi yerbəyər edir, hər şeyin, hər kəsin doğru qiymətini verir. İller keçdikcə, Ümummilli Liderimiz Heydər Əliyevin böyüklüğünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyaset nehənginin fealiyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur. Belə ki, tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memari, Ulu Öndəri Heydər Əliyevin bütün fealiyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəflidir. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib.

Bütün menali ömrünü xalqına həsr etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fealiyyəti Azərbaycan xalqının şərfli tarixinde dərin və pozulmaz izler buraxaraq əsl dövlət idarəciliyi məktəbini əvvəlmişdir. Daha öndər həle Azərbaycana rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərdə bütün varlığı ile sevdiyi xalqının xoşbəxt gələcəyi naminə əlindən gələni əsirgəməmişdir. Ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi: «Biz sovet rejimində yaşayırıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əger bu rejimi dəyişdirmə bilmirsənse, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu

etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı". Azərbaycan sosial-iqtisadi vəziyyətinə görə SSRİ-nin tərkibində olan 15 respublika sırasında sonuncu yerlərdə qərarlaşdırdı. Bütün göstəricilər üzrə belə idi. Amma Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ilk 5 illikdə inkişaf baş verdi. Belə ki, 1970-1982-ci illərdə respublikada 250 yeni müəssisə, istehsalat və sex tikilmiş, neftçılıma sənayesi müəssisələri tamamilə yeniden qurulmuş, iki elektron, elektrotexnika, radiotexnika, cihazçılığı sənayesi zavodları inşa olunmuşdur. Neticədə, göstərilən müddətde Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artmışdır. 1970-1982-ci illərdə kənd təsərrüfatının mecmu məhsulu 2,6 dəfə çoxalmış, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmüşdür. Əsaslı dövlət vəsaiti qoyuluşunun 1 manat artımı hesabına əlavə olaraq 3,5 manatlıq məhsul almılmışdır. Göstərilən dövrde milli gəlir 2,6 dəfə çoxalmışdır. Azərbaycan büsbütün yenidən tikilib qurulmuş, kənd və qəsəbələr salınmış, fabrik və zavodlar tikilmiş, yaşayış məntəqələrinin siması tamamilə dəyişmişdir. Yetmişinci illərdək Azərbaycan kəndi əsasən ciy kərpicdən və palçıdan tikilmiş komalarlardan ibarət idi. Kəndlilərin geliri az olduğundan güzəranı ağır keçirdi. Kənd təsərrüfatının yüksəlişi bu sahədə inqilabi dəyişiklik yaratdı. Yeni texnika və aqrotexniki qaydaların genişləyiq tətbiqi hesabına əmək məhsuldarlığı və məhsul istehsalı bir neçə dəfə artı, təsərrüfatların və əməkçilərin gəliri qat-qat çoxaldı. Kəndlilərin güzəranı və məişət şəraiti dəyişdi. Azərbaycan kəndi palçıq komalarından qurtularaq simasını dəyişdi. O vaxtdan həyətində minik avtomobili, ikimərtəbəli ağ misar daşından evi, məişətində hər növ elektrik cihazları olan kəndi ailələri Azərbaycan kəndlilini xarakterizə edən başlıca əlamətə əvvərildi. Bu gün elə bir kənd tapılmaz ki, orada Heydər Əliyev dövrünü xatırladan bir neçə "abidə"yə rast gəlinməsin. Öləke paytaxtı Bakı şəhəri də yeni mikrorayonlar, park və xiyanalar, küçə və meydanlar hesabına



ULU ÖNDƏR HEYDƏR ƏLİYEV:
“Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görüürəm”

böyükərək gözəlləşdi. "Gülüstan" və "Respublika" sarayları, Prezident sarayı və Milli Məclisin binası, "Moskva", "Azərbaycan", "Abşeron" mehmanxanaları, Əl oyunları sarayı və Olimpiya idman Kompleksi, metro stansiyaları və digərləri həmin dövrde tikilmiş, N.Nərimanov, C.Cabbarlı, Nəsimiyə, H.Cavidə və digər görkəmli həmvətənlərimizə abidələr qoyulmuş, onurlarla ədəbiyyat və incəsənət xadimini, sənətkara fəxri adlar, dövlət mükafatları verilmişdir.

Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu sıralarında da milli kadrların yetişməsinə və yerləşməsinə çalışırdı. Ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycanda fealiyyət göstərən herbi məktəblər maraqlanın ümummilli lider orada nəinki təhsil alanların, hətta dərs deyənlerin arasında belə azərbaycanlıların tək-tük olduğunu bilmədi. Çox keçmədən Ulu öndərin təşəbbüsü və şəxsi himayəsi altında Cəmşid Naxçıvanski adına herbi təməyülli məktəb açıldı. Tezliklə bu məktəb böyük şöhrət qazandı. Yeniyetmələr həvəslə burada oxumağa gelir, sonra təhsillərini keçmiş SSRİ-nin müxtəlif ali herbi məktəblərində uğurla davam etdirirdilər. Qarabağ uğrunda döyüşlərdə məktəbin müdavimləri böyük şücaət göstərdi, bir çoxu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Müstəqillik dövründə milli ordu quruculuğunda vaxtile C.Naxçıvanski adına herbi təməyülli məktəbi bitirən zabitlərin əməyi böyük olmuşdur. Onlar bu gün də orduda ləyaqətlə xidmət edir, Heydər Əliyev ideyalarına sadıqlıqlarını nümayiş etdirirlər.

1990-ci il yanvar 20-də xalqımıza qarsı əsrin ən böyük cinayətlərindən biri törədildi. Dağlıq Qarabağ'a qarşı təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal edildi, 20 mindən çox insan şəhid, 30 mindən artıq adam isə silahsızlandı. Belə ağır bir zamanda Heydər Əliyev öz həyatını təhlükə altına alaraq xalqı ilə birgə olduğunu bəyan etdi. Məhz Ulu Öndərin səsi Kremlin ölkəmizin ətrafında yaradılmış informasiya blokadasını yaradı. Önce Naxçıvanı çətin durumdan xilas edən Ulu Öndər, 1993-cü ildə xalqın təkidi və tələ-

bi ilə Bakıya qayıtdı.

Beləliklə, Azərbaycanın dövlətçiliyi, məlumatımız və vətənimiz xilas oldu. Azərbaycan yenidən dinamik inkişaf tempini eldə etdi. Ənənəvi SSRİ dövründə başlanan və məhz müstəqilliyimizə hesablanmış layihələr davam etdirildi, müstəqil dövlətimiz yaşadı. Artıq qarşısındakı məqsəd dövlətin qurulması, dövlətçilik ənənəsinin yaradılması, dövlət idarəciliyi institutlarının formalasdırılması və müstəqil ölkəmizin qanunvericilik bazasının təşkili idi. Bütün bunlarla yanaşı, müstəqil Azərbaycan dövlətinin xarici siyaset kursu formalasdırıldı. Ulu Öndər bu vəzifələrin öhdəsində ləyaqətlə geldi. Azərbaycanda müstəqilliyin əbdəliyini, dönməzliyini təmin edən dövlət quruluşu yaratdı. Və həmin dövlələrdə ölkədə böyük bir qarşılurma yaranmışdı. Heydər Əliyev zəkası ölkəmizi bu problemdən xilas etdi. Məhz Ulu Öndərin seyit nəticəsində Azərbaycanda hüquqi dövlət quruldu. Bugünkü demokratik prinsiplərə sadıq, vətəndaş cəmiyyəti, inkişaf etmiş və sabit Azərbaycanın təməli mehz 1993-cü ilin yayında atıldı. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partianın sədri seçilmişdir. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə keşkinleşməsi ilə ölkədə vətəndaş mühərribəsinin baş vermesi və müstəqilliyin itiriləsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Heydər Əliyev 1993-cü il iyulun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin selahiyətlərini həyata keçirməye başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək feallığı şəraitində keçirilən seçkilərde səslerin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.



1993-CÜ İL 15 İYUN - XİLAS-KAR MİSSİYALI QAYIDIS

Ulu önderin ikinci dəfə siyasi hakimiyyətə gelişmiş nəinki Azərbaycanı, bütöv bir xalq məhv olmaq təhlükəsindən xilas etdi. Xalq ən ağır günlerini yaşadığı bir zamanda sevimli oğlunu, dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırıldı. Bu təkidi çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı. Lakin onun birinci hakimiyyəti dövründəki abad Azərbaycandan heç nə qalmamışdı. Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı xalqın milli dövlətciliyinə və sabahki günün inamını özüne qaytarlığı, ölkə həyatının bütün sahelerine nüfuz etmiş böhran aradan qaldırıldı, Qarabağ cəbhəsindəki uğursuzluqların qarşısında, ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylilik və vətəndaş sülhü temin edildi, en başlıcası isə itirilməkdə olan dövlət müstəqilliyi qorunub saxlanıldı. Yaxın keçmişizdə baş verən hadisələre qiymət vermeyi bacaran hər bir insan dərk edir ki, Heydər Əliyev qardaş qırığının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Liderin həyata keçirdiyi texirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılınan neft müqaviləsinin imzalanması müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada strateji mahiyyət kəsb edən möhtəşəm qələbəsi idi.

1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və temin olunmasında yeni mərhələ açıldı. 1998-ci ildə şərqi ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlinde azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah durdurdu. Hakimiyyətin bölünmə

principinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olmasına və müvafiq dövlət qurumlarının formalasdırılması Ümummilli Liderin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq programının tərkib hissələridir. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruluğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Dahi Şəxsiyyətin adı ilə bağlıdır. 1998-ci il oktyabrın 11-də Ulu Öndər yeniden yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Ümummilli Liderə olan sonsuz etimadı, məhəbbəti, inamı bir daha sübut edirdi. Heydər Əliyevin fealiyyətinin 1993-2003-cü illəri bir ömrün qızıl salhaməsidir. Ulu Öndər həmin dövrde Azərbaycanı yalnız parçalanmaqdandır, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmedi, həm də xalqımıza yeni, firavan, ildən-ile gözəlləşən bir həyat, müstəqilliyi daha da möhkəmləndirilmiş Azərbaycanı bəxş etdi.

Sevindirici haldır ki, Ulu Öndərimizin ölməz ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən müddət ərzində dövlətimizin başçısının yorulmaz fealiyyəti nəticəsində Azərbaycan dünyasının ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Zaman Heydər Əliyev siyasetinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstekləməkə ən doğru addım atlığıını göstərir. Bütün beynəlxalq təşkilatlar birmənali şəkilde etiraf edirlər ki, Azərbaycanın inkişafı sürətlənib, ümumi daxili məhsul istehsalının artım tempini görə dünyadan lider dövlətlərindən birinə çevirilib.

HEYDƏR ƏLİYEVİN ARZULARINI GEÇƏKLƏŞDİRƏN QALIB LİDER İLHAM ƏLİYEV

“Inanıram ki, mənim axıra çatdırı bilmədiyim taleyülü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdırı biləcək. Mən ona özüm qədər inanıram və geləcəyinə böyük ümidi bəsləyirəm”. Bu, sadəcə, Heydər Əliyevin taleyülü məsələləri inandığı bir insana həvələ etməsi deyildi. Burada dahi

azad edilməsi uğrunda mübarizədən saxlaya bilməz. O, siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. Və bütün bunların fonunda Qarabağ cəbhəsində Azərbaycan Ermənistanın yürüdüyü 30 illik işgalçılıq, talançılıq, varvarlıq, terrorçuluq siyasetini əməli şəkilde cəzalandırdı.

ATA VƏSİYYƏTİNİN VƏ OĞUL VƏDİNİN YERİNƏ YETİRİLMƏSİ GERÇƏKLİYİ

Xüsusiələ, Şuşamızın işgaldən azad olunması münasibəti ilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən Cənab İlham Əliyev həm də ATA vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurguladı. Bu, həm də belə bir qənaətə gələn həqiqətdir ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev işgal altında torpaqlarımızın, xüsusiələ də Şuşamızın azad olun-

Bir sözə, Ümummilli Lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir, ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdür! Bu gün böyük fəxr hissili qeyd edirik ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu əsəri zənginləşdirən Ümummilli Liderin düşnүümüş və məqsədyönlü siyaseti nəticəsində bütün sahələrdə davamlı uğurlara imzanın atılması, Azərbaycanın dünya dövlətlərinin imzaları arasında imzasının olmasına sürətdə. Bu, Heydər Əliyev işığının nurlandırıldığı yolun davamçısı Prezident, Ali Baş Komandanımız Qalib Lider İlham Əliyev yolunun dönməz və sarsılmaz yoludur.

Ruhun şad olsun, Ulu Öndər, Qarabağ Azərbaycanı! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti



liderin uzaqqorənliyi də aydın seziklər. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər Prezident İlham Əliyevin son 19 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə belədçilik edir: bugünkü qələbənin möntiqi əsası, bünövrəsi və onu yaradan fəsəfə Heydər Əliyevin fealiyyətinin məhsuludur.

Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən Şəxsiyyət kimi, əyni zamanda, Müzəffər Liderlik adını əbədi olaraq tarixe yazdı. O, son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özüne qaytarlığı, tarixi ədaləti berpa etdi. Məhz bu tarixi həqiqətləri incələdikdən sonra vurğulaya bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Liderliyi sayesində dünyada qalibiyət və zəfərlər yanan, öz gücü ilə ərazi bütövlüyünü bərpa edən qüdrətli ölkə olaraq tanınmaqdadır. Cənab İlham Əliyev sübut etdi ki, həç bir qüvvə Azərbaycanı haqqında, torpaqlarının işğaldan

masında siyasi varisi Cənab İlham Əliyevin möhtəşəm yer alacağının görüldü! Uzaqqorən və əbədi liderimizin Şuşa vəsiyyəti də onun azad olunmasından sonra xalqımızın çatdırıldı: «Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin fealiyyətinin məhsuludur. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbedir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan!».

Bu dövlətcilik tariximizle yanaşı, həm də dünyadan yeni tarixinə yazılın bu qalibiyət simvolunda xalqımızın iki övladının – ulu öndər Heydər Əliyevin və Böyük Sərkərdə, Prezident İlham Əliyevin adlarının qızıl hərflərlə həkk olunması artıq danılmaz bir gerçəklilikdir – ATA vəsiyyətinin və OĞUL vədinin yerinə yetirilməsi gerçəkliliyi! Və bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycanı. Və bu gün müqəddəs qələbə günündə hamımız Ulu Öndərin məzarını ziyarət edəcək, onun ruhuna dualar oxuyacaqıq. Çünkü çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq, çünki Qarabağ Azərbaycanıdır!

İlham Əliyev dəmir siyasetinin nəticəsində «Dağlıq Qarabağ» problemi yoxdur! Prezident İlham Əliyev bildirib ki, biz döyük meydanda, siyasi müstəvəde Qələbə qazanmışaq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır: «Bu dövrə bağlı müraciətlərimi yene də hər bir Azərbaycan vətəndaşının arzulduğu sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycanı! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!».

Və bu gün fəxr edirik ki, dahi öndərimizin ideyaları yaşayır və geniş şəkildə inamla Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və Heydər Əliyevin nurlu xatirəsi bundan sonra da qələblərdə əbədi yaşayacaqdır. Bu gün fəxr edirik ki, dahi öndərimizin ideyaları yaşayır və geniş şəkildə inamla həyata keçirilir. Ümummilli liderimizin Azərbaycan xalqı qarşısındaki möhtəşəm xidmətləri unudulmur, böyük minnətdarlıq hissi ilə daim yad edilir. Heydər Əliyevin nurlu xatirəsi bundan sonra da qələblərdə əbədi yaşayacaqdır.

RƏFIQƏ HÜSEYNNOVA

19 Mart - terror aktı




Tarixin müxtəlif döñəmlərində Azərbaycan xalqı terror aktlarının, vəhşiliklərin, soyqırımların acı nəticələrini yaşamışdır. Bunlardan biri də 1994-cü il martın 19-da erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında törədilən terror aktıdır ki, artıq həmin tarixdən 29 il ötür. Terror nəticəsində, 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev da var idi.

Məhkəmə sübut edib ki, 19 mart saat 13:00-də "20 Yanvar" metrostansiyasında saat mexanizmi ile təchiz edilmiş əldədüzelmə partlayıcı qurğu qatarın ilk vagonunda, qatar dayanarkən partlayır. Terror aksiyası Ermənistən xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, separatçı "Sadval" ləzgisi təşkilatının üzvləri tərəfindən heyata keçirilib. Müyyəyen olunub ki, "Sadval" separatçı təşkilatının həmin fealları, 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölenin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formallaşmasında, maliyyələşməsində və silahlanması yaxından iştirak edib.

1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyətçi ləzgi olan Azərbaycan vətəndaşı Ermənistən Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən telim-meşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib. İstintaq zamanı müyyəyenləşdirilib ki, təxribatçılar telimata uyğun olaraq, "20 Yanvar" stansiyası ile yanaşı, Bakının "Nizami" kinoteatrında, Respublika Sarayında və Bakı Lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar. "20 Yanvar" metrostansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.

Xatırladaq ki, 1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı oldu. Saat 20:30-da "28 May" metrostansiyasından çıxan, "Gənclik" metrostansiyasının platformasına 500 metr qalmış, elektrik qatarını ikinci vagonunda partlayış baş verir. Partlayışdan sonra qatarın yanğınlı olur. Terror aktı nəticə-



sində 13 nəfər həlak olmuş və 58 nəfər isə yaralanmışdır.

Bu və ya digər erməni terror təşkilatlarının törətdikləri terror aktlarına nəzər salsaq, nələrin baş verdiyinin bir daha şahidinə çevrilərik: 16 sentyabr 1989-cu ildə "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır. 18 fevral 1990-ci ildə Yevlax-Laçın yolunun 105-ci km-de "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan tələfati olmuşdur. 11 iyul 1990-ci ildə "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc ehali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə, 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır. 10 avqust 1990-ci ildə "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar. 30 noyabr 1990-ci ildə Xankəndi aeroporto yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır. Bu terror aktlarını sadaladıqca bitmir. Hər biri neçə-neçə insan ölmənə səbəb olub.

Bəli, terror-düşünülülmüş insan qətlidir. İnsanların qəsdən məhv edilməsi cəhdidir ki, bütün bu və ya digər hadisələri törədənlər də, məhz ermənilərdir, erməni terrorunun izləridir.

Çox təessüfləndirici haldır ki, dünyadan inkişaf etmiş bir dövründə terrorizmin acı nəticələrini yaşayıraq. Xatırladaq ki, Azərbaycan, türk diplomatları zaman-zaman bu terror aktları ilə rastlaşıblar. Təkcə 1973-

1984-cü illerde xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatları və ailələri erməni terror təşkilatları tərəfindən genişməqyaslı hücumlara məruz qalıblar. Məqsədi və amansızcasına töredilən 90 terror aktı nəticəsində 41 türk diplomat və ailə üzvü şəhid olub. Türkiyə diplomatiyası XX əsrin sonunda ən çox sayıda və ağır nəticələr verə terror aktları ilə üz-üzə qalib. Təəssüf ki, türk diplomatlarına qarşı bu bəşəri cinayətləri törəden erməni terrorçuların əksəriyyəti sonralar müxtəlif bəhanelərle həbsdən azad ediliblər. Daha bir təəssüfləndirici məqam

ise Ermənistən həmin terrorçuları qəhrəmanlaşdıraraq terrora dəstək verməkdə davam etməsidir.

Bəzi mütəxəssislər terroru yeni bir siyasi sistemin qurulmasına dəstək olmaq üçün inqilabi hərəkatlara fokuslanan təhlükəli bir fealiyyət növü kimi təqdim edirlər. Mənbələrdə göstərilir ki, İsrail tədqiqatçı Natanyahu da qəsdən və sistematiq şəkildə günahsız insanları öldürmek, xəsarət yetirmek və hədəlemek terrorun dünyadakı ən qor-

xuncu insan fealiyyəti olduğunu vurğulayır.

Azərbaycanın irəndəki səfirliliyinə qarşı töredilən silahlı hücum Azərbaycan ictimaiyyəti tərəfindən keşkin hiddətlə qarşılıqlı. Bu hücum beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulması deməkdir. Belə ki, 1961-ci il aprelin 18-də qəbul olunmuş diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında müyyəyen edilmiş müddəələrə əsasən, Azərbaycan Respublikasının səfirliliyinin binasının və akkreditə olmuş əməkdaşlarının təhlükəsizliyini təmin etmək məhz İran dövlətinin də üzərinə düşen öhdəlikdir. Bu hadisə isə İranın terroru dəstəklədiyini nümayiş etdirmiş oldu. Azərbaycanın irəndəki səfirliliyinə edilən hücum BMT, NATO, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatları tərəfindən qınamışdır. Eyni zamanda, 60-dan çox ölkənin dövlət başçıları, xarici işlər nazirləri və səfirləri tərəfindən bu silahlı hücum terror aktı kimi pişlənmişdir. Azərbaycanın irəndəki səfirliliyinə edilən terror hücumu BMT-nin 77-ci Baş Assambleyasının prezidenti Çaba Koroş tərəfindən de pişlənildi. Bunu BMT-nin mətbuat katibi Stefan Duijjarik gündelik briñeqde jurnalistin sualını cavablandırıb.

Terrorizm müasir dövrün ən təhlükəli təzahürlərindən biridir və müasir dünya bunun acı nəticələrini həle də yaşayır. Təbii ki, real həyatda terror aktlarından daha çox günahsız insanlar, dövlət adamları ziyan çəkir və siyasi, etnik, dini və s. zəmində yaranan terrorların şahidi olur.

Nəzakət ƏLƏDDİNQIZI



Təhmasib
Novruzov

İslamofobiyaya şəraiti kimlər yaradır?

Bəki Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dillərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə martın 15-dən 17-dək Bakıda keçirilən "İslamofobiya irəqciliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransın keçirilməsi, islamofobiyanın getdikcə artdığı indiki dünyada təqdirəlayıqdır.

Bununla belə, zənnimə, konfransda mövzunun birtərəfi müzakirəsi keçirildi ki, Yer kürəsinin bir sakini, həm də dini mənsubiyətə görə müsəlman kimi bunu qüsurlu hesab edirəm. Kimse menimlə razılaşmaya bilər. Amma mən hesab edirəm ki, biz təkcə xristian dünyasının islam qarşı anormal yanaşmasından deyil, həm də müsəlman olub, eslinde islam nüfuzdan salan ferdlərən və cəmiyyətlərdən də danışmali, müzakirə etməliyik. Bəzi xristian dövlətlərində, xüsusilə özünü dünyadan ən sivil cəmiyyətlərindən biri hesab edən Fransa, Almaniya, İsvəç kimi ölkələrdə islamofobiya dövlət siyaseti səviyyəsindədir və bunu görməmək, bundan narahat olmamaq mümkün deyil. Təbii ki, bu da planetin geleceyi üçün çox ciddi təhlükədir və dünya da bundan narahat olmalıdır. Amma eyni zamanda adını müsəlman qoyub anti-müsəlman həyat tərzi keçirən insanlar, eləcə də özünü islam dövləti adlandırbı islam adına ləkə olan ölkələrdən də danışmaq zamanı yetişib artıq. Müsəlmanlıq tekə allahın varlığına və Həzret Məhəmməd(ə.s.)-in onun rəsulu olduğuna şəhadət verməklə, namaz qılıb, oruc tutmaqla, həcc ziyyətəne getməklə bitirmi? Əslində bu və digər islam ayınları də, ziyyətələr də, oruc tutmaqla islamı dəyərlərə malik olmaq yolunda, sadəcə, bir vasitədir. Dini inanclar bize müsəlman olmağın üç ali prinsipi olduğunu öyrədir: idrak, iman və əməl! Yeni, islamı olduğu kimi dərk etmək, dərk etdikdən sonra ona da xaxılın inanmaq və dərk edib, inanıb qəbul etdiyinə əməl etmək! Nə yazıqlar ki, Müaviyyənin və ardınca Abbasilərin xilafətdə olduqları dövrdə başlayaraq, min ildən artıq bir müddədə bir sıra şərq ölkələrində islam dini insanları istismar vasitəsinə əvvəlib. Zaman zaman ayri-ayri dövlətlər Qurani-Kərim kimi dünyanın bütün elmlərinin, siyasi idarəetmənin, insanların açarı olan fővgəl-kitaba bəşəriyyətin tərəqqisi naminə deyil, hakimiyyət maraqlarının reallaşması naminə sui-istifadə ediblər və təessüflər ki, bu gün də coxsayılı islam ölkələrində bu tendensiya davam etməkdədir. Karl Marksı, Corc Vaşingtonu, Lenini və digər filosofları, dövlət qurucularını diqqətlə öyrənən hər kəs menimlə razılaşar ki, bu insanlar Qurani-Kərimi diqqətlə öyrənib və həm qurduqları, həm də nəzəriyyəsini işləyib hazırladıqları cəmiyyətlərin dəyərləri əksər islam ölkələrindən daha çox islam dəyərlərə əsaslanır. Sadəcə, heç biri bunu rəsmən qeyd etməyib və özlerinin yaradıcılığı kimi təqdim ediblər. Bu baxımdan adları çəkdiyimiz və çəkmədiyimiz həmin qeyri-müsəlman dövlət qurucuları daha çox müsəlmandırlar, nəinki, fars-molla rejiminin qurucusu Xomeyni kimi adını islam dövləti qoyub islam dəyərlərən yalnız hakimiyyətlərini qurmaq və qorumaq üçün istifadə edənlər! İnsanlığın, insanı dəyərlərinin en böyük qiymətini allahın kəlamları ilə Qurani-Kərimdə oxuyuruq, lakin insanlığının və insanı dəyərlərə əksər xristian ölkələrinin daha çox dəyer vermələri müqabilində İran adlandırılaraq ölkədə olduğu kimi, insanların bütün dəyərlərinin addımباşı pozulması faktlarını görürkə, fars-molla rejiminin müsəlman, onların eleyhinə olduğu xristian dünyasını allahsız, kafir adlandırmaq nə qədər ədalətli yanaşmadır? Axı islamın en böyük dəyeri haqq, ədalətdir! Bütün fealiyyəti haqqın, ədalətin tapdanması ilə müşayiət olunan "müsləman" ölkələrinin başbənlərinin haqqı, ədaləti cəmiyyətin en başlıca norması kimi qəbul edən xristian ölkələrinin kafir adlandırılaraq ittiham etmələri nə qədər islami dəyərlərə uyğundur?

2000-ci illərin əvvəllərindən İslam, Xrisianlıq və İudizm dəyərlərinə birgə yanaşma aşlayan bir təşkilat yaratmaq təşəbbüsü ilə çıxış etdi. Adı "İXi-MİM" (hər üç dinin və onları yaradan peyğəmberlərin adlarının baş herfləri əsasında) adlandırdığımız bu təşkilatın qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət etdi. Lakin təşkilatın məramnamesini oxuyan nazirlər yetkililəri onu qeydə almaqdan qətiyyətlə imtina etdilər və belə bir təşkilatın fealiyyətinin təhlükəli(?) olduğunu bildirdilər. Halbuki, təşkilatın əsas məramı hər üç dinin yaradıcıları olan peyğəmberlərin tək olan allaha inancını, hər üçün bir-birinin allah resulunu olduqlarını təsdiqləmələri, bu baxımdan hər üç dinin allah qatında bərabər tutulduğu, Qurani-Kərimin isə rəbbin insanlara göndərdiyi sonuncu mükəmməl kitabı olduğuna diqqətləri cəmləmək və dillərərə ixtifalı dillərərə barişğa çağırmaqdə ibarət idi. Hesab edirik ki, belə bir məramla beynəlxalq təşkilatın yaranmasına ehtiyac var. Yaranarsa, bu təşkilat təkcə anti-islam təbliğatı qarşı deyil, həm də müsəlmanların xristianlara, iudistlərə və ya islam pərdəsi altında maraqlarını həyata keçirmek istəyən və bunulla islama en böyük zərbə vuranlara qarşı yeni ruhlu ideoloji cəbhə açmalıdır.

Sonda, onu da vurğulamağı vacib hesab edirəm ki, nə qədər biz islam qarşı olan hüculardan danışib, müsəlmanların içinde bu müqəddəs dini hörmətdən salan amilləri, xüsusilə din xadimlərimizin yanlış islam təbliğatını görməzdən gələcəyikə, multikulturalizmə bağlı düşündüklərimizə nail olmaq da o qədər çətin və mümkünüsüz olacaq.

Yaradılış bayramının “gizli” mahiyyəti: Novruz mifologiya və elmin vəhdəti kimi

*Bahar bayramı insanlığın, sülhün,
humanizmin, mənəviyyatın,
bir sözə yaradılışın bütün
dəyərlərinin ən qədim şah əsəridir*



Novruz bayramı tarixdə ilk dəfə olaraq Azərbaycanda rəsmi dövlət bayramı elan edilib - 1921-ci ildə Nəriman Nərimanov tərəfindən

Yarım milyon kv km-lük ərazini əhatə edən tarixi torpaqlarda möhtəşəm mədəniyyət yaranan Azərbaycan xalqının sivilizasiyaya verdiyi misilsiz töhfələrdən olan Novruz bayramı Odalar Yurduñun ta qədimdən yüksək sivilizasiya mərkəzi olduğunu təsdiqlənən əsas faktlardandır.

Bəşəriyyətin ilk bayramı Azərbaycanda yaranıb?

Tədqiqatlara görə, Novruz bayramının tarixi təqribən 5-6 min il əvvələ gedib çıxır. Bahar bayramı ilə bağlı tarixe bəlli ilk yazılı mənbə 5 min il bundan önce yaşamış şumerlərə aiddir. Şumerlərin oraya şimaldan- Azərbaycan ərazilərindən köçüb gəldiyi artıq bir çox şumerşunas alımlar tərifindən qəbul olunub.

Bu bayram haqda məlumatlara 7-8 min il yaşı olan ilk müqəddəs kitabda- Avestada, ilk peyğəmber Zərdüştün qatlarında, 5-6 min illik tarixə dayanan Dədə Qorqud dastanlarında və digər qədim mənbələrdə də rast gəlinir.

Bəle qəbul olunur ki, Novruz bayramı insanların, təbiətin, kainatın yaranış bayramıdır. Əslində, bu təsəvvürlərin kökündə zamanın “ölüb-dirilmesi” durur. Köhne il ölü, yeni il doğulur. Kənd yerlərində qadınlar evdəki köhne şeyləri təzələyirlər: yorğandöşəyi yuyurlar, divarları ağardırlar, köhne şeyləri atırlar. Bu mənada Novruzun əsas mahiyyəti təzələnmə, yeniləşmə bayramıdır.

Tədqiqatçıların çoxu Şərqi böyük hissəsində qeyd edilən Bahar Bayramının vətəninin Azərbaycan olduğunu vurğulayırlar. Bu bayramın dünyaya məhz buradan yayıldığı ehtimalı son derecə yüksəkdir. Qədim yunan tarixçisi Plutark yazırı: “Midiyalılarda bugda çox müqəddəs hesab edilir. Yazın əvvəllərində midiyalılar bugdanı cürcirdirlər. Bu, Omani adlanır”.

Qərbi hindistanlıların danışdıqları qədim sanskrit dilində Omani Sumanı adlanır ki, bu da bugda kelmesi ilə eyniləşir. Bu kelme dilimizdə Səməni adlanaraq Novruzun rəmzinə çevrilib. Yeri gəlmişkən, hər il yazda Hindistanda da Novruza oxşar kütləvi şənliklər keçirilir.

İlaxır çəşənbə- “Danatma”- Günsəsi qarşılıqlama mərasimi

Bu bayramda əhalı kənd-kənd, oba-oba göy çəmənliklərdə, çay kənarında toplaşır, çalır-oynayırlar. Qaranlıq düşdükdən sonra tonqollar qalanır ve üzərindən hoppanırlar. Bu günlərdə aşıqlar xalq qarşısında çıxış edir, Novruz mahnıları, dastanlardan parçalar oxuyurdular.

Novruz gününə Hürmüz günü, yəni, Tanrı günü deyilərdi. Tanrı gününə hazırlaşan insanlar çəşənbələrdə maddi yaradılışın bazasını təşkil edən 4 müqəddəs ünsürə- su, od, hava və torpaqla pak olma mərasimləri keçirir, ruhu ilə bərabər öz vücudunu da təmizləyirdi. Axırıncı, ilaxır çəşənbə gecəsi en əziz çəşənbə hesab olunur. Bu çəşənbə Danatma adlanır. Həmin gecə hec kim yatmaz, cillə keçirəndilər.

Günəş qədim insanların müqəddəs saylığı və Tanrıının dünyani yaratdığı zaman insan oğluna bəxş etdiyi en vacib səma cismidir. Ona görə də 4 müqəddəs ünsürə həsr olunan çəşənbələrdən sonra Böyük Bayram- Novruz gecəsi olurdu və gecəyə gündüzün tam bərabərliyi bu gün həm də Güneşə həsr olunurdu.

Bu gecə insanın Yaradana öz sevgisini göstərmək gecəsidir. Qədimdə həmin gecə insanlar bir yere yiğisar, sözlə-sazla Tanrıni mədh edərdilər. Bu dolayısı ilə insanların Uca Tanrıya ehtiramı və yaradılışa görə Ona minnətdarlığıdır.

Novruz mifoloji, kosmoqonik və astronomik biliklərə əsaslanır

Novruz bayramının nəyə görə məhz Martin 21-də qeyd olunması çox mətbələrlərə aydınlıq getirir. Məhz bu gün astronomik təqvim ilə başlayır. Bu fakt sübut edir ki xalqımız təqdim zamanlardan yüksək kosmoqonik və astronomik biliklərə, kainat haqda təsəvvürlərə malik idi. Elm isə yalnız son əsrlərdə sübut edə bilib ki, astronomik ildeyişmə mehz həmin gecə baş verir.

Bu haqda qədim biliklər və bəle dəqiqlik yalnız heyət doğura bilər. Dünyanın en qədim müqəddəs bayramını yaradan, Tanrıının və Təbiətin şəhinə keçirilən mükəmməl mahiyyətə malik mərasimləri reallaşdırıran, bunu minillər boyu yaşadan bir xalqın övladı olmaqla fəxr etməyə dəyər. Novruzun mahiyyəti əslində, qondarma tarixçilərin dediyi kimi təkcə təbiətin oyanmasından ibarət ola bilmez. Çünkü, tarixi faktdır ki xalqımız təqdimdən zəngin biliklərə və təktanlılı dini görüşlərə sahib olublar. Ona görə də, xalqın ən böyük və müqəddəs bayramı da məhz bu faktorların əsasında formalaşa bilərdi. Avestanı öyrənəndə bu qənaətə gəlmək asan olur.



Əvvəli-Səh-11

Novruz bayramı zərdüştlükdən də qədim tarixə dayansa da, Zərdüşt dini ilə sıx bağlı olub və bu bağlılıq "Avesta"da da eks olub. Bu, həm de təbətin və insanın yaranma bayramı, işığın-Ahuramazdanın qarənlığı-Əhrimənə qəlebə bayramı və nəticədə günlerin (işığın) uzanması bayramıdır.

Novruz çərşənbələrinin mahiyyəti

Ulu babalarımız Novruz bayramında və onun 4 ünsüre aid edilən çərşənbələrində ocaqlar yanır, Tanrıının ən güclü maddi enerjisi saydıqları Odun vasitəsilə Tanrıya Onun öz nemətləndən qansız qurbanlar verərləmiş. (Bu sətirlərin müəllifinin bayramın bu əsas elementi- Odun vasitəsilə Tanrıya qansız qurban mərasimi ilə bağlı Tovuzda səhnələşdirərək çəkdiyi qışamətراجی televiziya filmine buradan baxa bilərsiniz.

<https://www.youtube.com/watch?v=H54k30G8WiE>

Su, Od, Torpaq və Yel çərşənbələrində insanlar bu ünsürlərin vasitəsilə ruhi cəhət-

yandırılır. Bu qədim ənənəni Tovuz televiziyanın çalışarkən Düz Qırıqlı kəndində hazırladığımız süjetde göstərmüşik. Bu cür səhnələr bize Dədə Qorquq dastanlarından da tanışdır.

Müqəddəs günlərin çərşənbə axşamı seçilməsinin isə mahiyyəti bundan ibarətdir ki, qədim dini-felsefi bılıklara əsasən, Tanrı dünyası yaradanda həftənin ilk gündündə hazırlıq işlərini görmüş, ikinci gün (çərşənbə axşamı) yaratmağa başlamışdı: üçüncü gün su, dördüncü gün od, beşinci gün torpaqla bağlanan varlıqları yaratmış; altıncı gün yaranışların hamisina ruh (can) vermiş, yedinci gün isə istirahət etmişdi. Bu inama göre, bütün İlahi yaradıcılıq işlərinin bünövrəsinin qoyulması çərşənbə axşamına düşür.

Mənəviyyat və humanizm bayramı

Bayram günlərində imkansızlara yardım edilir, küsüllər birşər, yurduda sülh və emin-amanlıq hökm sürmiş. Novruzun öz spesifik süfrəsi var. Burada əsasən bitkilərdən hazırlanmış yemeklər süfrəyə verilir. Bu yemeklərin şahı təbii ki, xalqımızın kulinari-

Yaradılış bayramının "gizli" mahiyyəti: Novruz mifologiya və elmin vəhdəti kimi

Bahar bayramı insanlığın, sülhün, humanizmin, mənəviyyatın, bir sözə yaradılışın bütün dəyərlərinin ən qədim şah əsəridir



atılma", "Axar su başına getmə və su üstündə atılma", "Eve təzə il suyu getirmə", "Qulaq falına çıxma" və s. kimi adətləri bu gün Azərbaycanda və digər yerlərdə yaşadılmalıdır.

Novruz insanları azı 1 ay xoş əhvalruhiyyədə və həm fiziki, həm də ruhi cəhətdən temiz formada saxlayır. Çərşənbələrdə hamı bir-birinə pay-püşk aparır, qonaq gedir bayramlaşırlar. Bu ay ərzində ancaq xoş sözər danışır, xeyir işlər görülür, küsüllər barışdırırlar.

Uşaqlar evlərin qapısına torba atırlar, ev yiyəsi de onların bayram payını qoyur torbanın içində. Bu bayramda qapı pusma, səhərədək cillə keçirilməsi və s. zəngin adət-ənənələr var ki saymaqla qurtarmaz. Kosa, bəhər qız və keçəlin ifasında nümayiş etdirilən tamaşalar isə dünən ilk xalq teatrıdır, təbiət hadisələrinin dramatikləşdirilmiş formada səhələşdirilməsidir.

Sovet dövründə Novruz bayramı qadağan olmuş?

Novruz bayramı tarixdə ilk dəfə olaraq Azərbaycanda rəsmi dövlət bayramı elan edilmişdir. Belə ki, Azərbaycan Sovet Sosialist Respublikanın rəhbəri Nərimanovun təşəbbüsü ilə ilk dəfə Novruz bayramı 1921-ci ilde dövlət səviyyəsində qeyd edilmiş və həmin günü qeyri iş günü elan edilmişdir.

1931-ci ilə kimi Novruz Azərbaycanda dövlət bayramı kimi qeyd edilmişdir və bu tarixdən sonra rəsmi dövlət bayramları siyahısından çıxarılmışdır. Ermənilərin davamlı təhlükəsi ilə bunu dini bayram kimi göstərirdilər, bu səbəbdən SSRİ öz ideologiyasının ziddinə gedib dini bayramı dövlət bayramı kimi rəsmiləşdirə bilməzdi. Lakin sonra, xalqımızın layıqli oğulları,

xüsusən də Şıxəli Qurbanov bunun belə olmadığını sübut edə bildi və Bahar bayramı yenidən dövlət səviyyəsində keçirildi.

Müyyən müddət dövlət bayramı kimi keçirilməsə de, bu heç də Novruzun qadağan edilməsi mənasına gelmir, bu bayram her zaman xalq tərəfindən acıq bir şəkildə, hec kəsən gizlədilmədən tam sərbəst suretdə qeyd edilmişdir, sadəcə bi müddət rəsmi dövlət bayramı olmayıb.

Bizim uşaq olduğumuz 70-80-ci illərdə bayramı indikindən daha zəngin keçirirdik-dəstə-dəstə uşaqları küçələrə məşəllərə yürüş keçirir, yumurta döyüşü təşkil edir, tonqal etrafında şeir və mahnılar oxuyardıq. Sonra valideynlərimizin verdiyi payları qonşulara aparırdıq, onların verdiyini də evə getirərdik.

Onu da qeyd edək ki, əvvəller Səmənini satmadılar, hər kəs öz evində, öz eli ilə Səməni göyərdərdi. Çünkü, Səməni evin, yurdun bolluq və bərəket rəmzi sayılırdı. Təessüb ki, getdikcə bayramın dənəsini və rituallarını unudurraq və itiririk.

Bahar bayramı birmənəli olaraq, yaradılış ad gününü, dünən yaranması və insanlara bəxş olunan nemətlərə görə Tanrıya minnətdarlığı özündə ehtiva edir. Ən qədim vətəni Azərbaycan olan Novruz bayramı ele bir zəngin xəzinədir ki, bəşəriyyətə bundan qədimi və bundan möhtəşəmi hələ məlum deyil. YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınan bu bayram Yaradılış, İnsanlıq, Mənəviyyat, Sülh və Humanizm bayramı kimi dünya xalqlarının mədəniyyət xəzinəsində ən önəmlı yeri saxlayır.

**Elçin Bayramlı
araşdırmaçı-jurnalist**



dən təmizlənmişlər. Məsələn, Od çərşənbəsində odun üzərində tullanmaqla, su çərşənbəsində saf su ilə yuyunmaqla, torpaq çərşənbəsində həyətdə lağım qazib içində sürünərək keçməklə, yel çərşənbəsində isə açıq havada çox gəzməkə temizlənmişlər. Od çərşənbəsində insanlar tonqalın dövrəsinə toplaşaraq Tanrıya Od vasitəsilə təbii nemətlərdən qansız qurbanlar verir, sonra da hərə öz məşəlini yandırıb ocaqlarını alışdırmaq üçün evlərinə tələsərlər.

Torpaq çərşənbəsində qəbiristanlıqlara və müqəddəs yerlərə ziyarətə gedilir, atababaların əziz ruhunu şad etmək və ehtiram bildirmək üçün məzarların üzərinə bayram payı düzülür, etrafında məşəllər və şamlar

yasında ən dəyərli yemek sayılan aşdır. Novruz aşı xüsusi formada müxtəlif meyvə qurularından ibaret qara ilə bəzədirilir və etrafına şamlar düzülür. Bundan əlavə, hər evdə Novruz xonçası hazırlanır. Bu xonça xeyli çeşidde meyvelər, şirniyələr, qoz-fındıq boyanmış yumurtalar və s. nemətlərlə bəzədirilir, kənarında şamlar yandırılır. Yeri gelmişkən, yumurta həyat rəmzi sayılır və onun boyanması həyatın çalarlarına işaretdir. Paxlava, şəkərbura, badambura, qoşal, qurabiye kimi şirniyyatlar təbətin və qədim mifologiyamızın simvolları ilə bəzədirilir. Məsələn, şəkərbura butanı ifadə edir.

Bahar bayramının atrubutları da zəngindir- "Atıl-Batıl", "Kosa-kosa", "Yeddişəvin", "Səməni", "Cıdır", "Od qalama" və üstündən

“Zirvə görüşünün keçirilməsi ölkəmizin türk dünyasının birliyinə növbəti töhfəsidir”

Azərbaycan-Türkiyə qardaşlığı, dostluğunun köklərə əsaslanır və illər keçidkər atılan addımların sonunda daha da möhkəmlənir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bir daha bu qardaşlığın aydın mənzərəsini təqdim etdi. Nəzərə alsaq ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu, bu haldə atılan mühüm addımlar özündə ehtiva etdiyi məmədaha dərinlən dərk olunur.



Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstek məqsədile Zirvə görüşünün Ankarada keçirilməsi təkliyi ilə çıxış edərək digər iştirakçı ölkələrin rəhbərləri ilə razılışdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. “Fəlakət - Fövqəladə halaların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən dəhşətli zəlzələ nəticəsində yaranan fövqələdə vəziyyətə bağlı məsələlərin en yüksək səviyyədə müzakire edildiyi platformadır. Liderlər fəlakətlərle mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli six əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılması, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar. Azərbaycanın qardaş ölkədə zəlzələnin baş

verdiyi ilk gündən göstərdiyi dəstək Türkiyə rəsmiləri tərəfindən yüksək deyərləndirilir. Azərbaycanın maddi, mənəvi və humanitar dəstəyi, azərbaycanlı xilasedicilerin və həkimlərin zəlzələ bölgəsində əzmlə və fədakarlıqla çalışmaları təqdirlə qarşılandı. Dövlət başçısı İlham Əliyevin zəlzələdən sonra Türkiyəyə işgəzar səfəri dünən diqqətindən kənardə qalmadı. Bu, bir daha qardaş dəstəyinin nümayişi oldu. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın türk dünyasının birliyinin, həmərəyliyinin möhkəmləndirilməsinə töhfələri həmişə davamlılığı ilə diqqətdə olub. Azərbaycanın «Biz birlikdə güclük!», «Türk dünyası böyük bir ailədir!», «Bir-birimizin milli maraqlarını nəzəre alaraq bundan sonra da qarşılıqlı dəstək və həmərəylik göstərməliyik!» kimi çağrıları türk dünyasının birliyinə yönələn addım kimi dəyərləndirilir. 2021-ci ildə dövlət başçısı İlham Əliyevin, ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordinəne layiq görülməleri Azərbaycan-Türkiyə qardaşlığının türk dünyasının birliyində roluna, eyni zamanda, her iki ölkənin bu istiqamətdə göstərdiyi səylərə işq salır. Dövlət başçısı İlham Əliyev bu günlerde «Güvensizliyi bitir, işbirliyinə başla!» devizi altında keçirilən XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına məktubunda da bu birliyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, bu gün Azərbaycan və Türkiye iki qardaş ölkə və strateji müttefiqlər kimi regionda yeni tarixi realllərlə yaradır, birgə qərarlar, müstərek global layihələr vasitesilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığı davamlı töhfələr verir. Azərbaycan-Türkiyə birliliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır. Ölkələrimiz, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdəşlardır.

YAP Xətai rayon təşkilatının sədri bu fikri xüsusi qeyd edib ki, Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir» və ulu öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» fəlsəfələri əsasında qurulmuş dövlətlərə münasibətlərimiz bu gün bütün dünya üçün örnəkdir. Dünya bu birliyin sarılmazlığının 44 günlük ikinci Qarabağ müharibəsində və ötən ayın əvvellində qardaş Türkiyədə baş verən zəlzələ zamanı bir dəhşəti oldu. Atılan addımlar qardaş dəstəyi

nin nümunəsini təqdim etdi. Dövlət başçısı İlham Əliyevin əminlikle qeyd etdiyi kimi, qardaş xalqlarımızın iradəsi ilə en yüksək zirvələrde qərəlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyetlərlə daha da möhkəmlənəcək.

Vüqar Rəhimzadə Azərbaycan-Türkiyə qardaşlığının, müttefiqliyinin yol xəritəsi kimi dəyərləndirilir. Şuşa Bəyannaməsinə də diqqəti yönəldərək qeyd edib ki, 2021-ci il 15 iyun tarixinde Qarabağın tacı Şuşa bu birliyin, həmərəyliyin daimiliyini təsdiqləyən sənədin imzalanmasına şahidlik etdi. Sənəddə əksini tapan müddəələrin hər biri münasibətlərimizdə yeni səhifə, yeni addımdır. İki qardaş ölkənin birgə səyləri, siyasi iradəsi nəticəsində reallığa çevrilən layihələr ölkələr, xalqlar arasında köprü rolunu oynayır, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində öz sözünü deyir.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı İlham Əliyev Türkiyəsəfəri çərçivəsində ister həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə, istərsə də Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin gelecek inkişafı üçün möhkəm təməlin mövcudluğundan, qardaş ölkənin Rəcəb Tayyib Ərdoğanın rehbərliyi ilə uğurlu inkişafından geniş bəhs etdi. Bu inamı da ifade etdi ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə dəhşətli zəlzələnin yaradığı dağıntıların nəticələrini uğurla aradan qaldıracaq. Türkiyə son 20 ilə Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəflə yol keçmiş, dünənda söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünənda Türkiyə ilə hesablaşır və ona hörmət edirlər. Türkiyənin herbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünənda hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önemli şərtidir.

Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, Heydər Əliyev Fondu Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verən təşkilatlardan biri oldu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyədə zəlzələ bölgəsinə edilən yardımçılar qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər tərəfindən yüksək qiymətləndirildi. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat məbləğində yardım göstərilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımında hər zaman birlik və həmərəylik nümayiş etdirək bir-birinə kömək etməye hazır olmayı, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmışın Azərbaycan xalqının en gözəl xüsusiyyətlərindən biri olduğunu öncə çəkerək “Azərbaycanlı olduğuma görə çox qururluym!” demişdir.

YAP Xətai rayon təşkilatının sədri bu fikri xüsusi qeyd edib ki, Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir» və ulu öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» fəlsəfələri əsasında qurulmuş dövlətlərə münasibətlərimiz bu gün bütün dünya üçün örnəkdir. Dünya bu birliyin sarılmazlığının 44 günlük ikinci Qarabağ müharibəsində və ötən ayın əvvellində qardaş Türkiyədə baş verən zəlzələ zamanı bir dəhşəti oldu. Atılan addımlar qardaş dəstəyi

Tehran rejiminin “qırmızı” cizma-qarası: Qafqaz İran deyil!

RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Tehran rejiminin siyasi ayətullah-larının açıq-açıqına Ermənistanın yanlış mövqeyini dəstəkləyərək əslində öz çıxarlarını və maraqlarını Azərbaycana qarşı düşməncəsinə tətbiq etmək cəhdləri istər-istəməz, hətta bilavasitə regionda sabitliyin pozulmasına təkanlar verməkdədir. Diqqətçəkən məqamlardan biri də budur ki, özünü zorla Qafqaza aid etməyə cəhd göstərən İran bir tərəfdən regionun iqtisadi inkişaf perspektivlərinə zərərlər vurmağa çalışır, digər tərəfdən isə paralel olaraq Avropanın regionla six əməkdaşlıq imkanlarının qarşı-sını almağa cəhdlər göstərir.

Məhz Zəngəzur dəhlizinin açılmasına qarşı özünü sózün əsl mənasında ülgücləyən Tehran rejimi bu gün də öz kirli mövqeyində qalmaqdır. Gah bu layihəni özünün “qırmızı xətt” adlandıran, gah müxtəlif vasitələrlə gülünc videoçarxları ilə Azərbaycana qarşı guya “hədəleyici mesajlar” ünvanlayan, gah sərhədlərimizdə uğursuz herbi təlimlər keçirməkən nəinki ölkəmizi, eləcə də münasibət qurdugumuz digər ölkələri hədəfə alan İranın reallıqda özünü çıxılmaz vəziyyətə doğru sürükləməsi də nezərlərdən yayılmışdır. Bəli, “qırmızı xətt” ifadəsinə az qala tutuquşular kimi günasıri təkrarlayan molla rejimi özünü zorla Qafqaza pərcimləmeye çalışır. Amma unudur ki, istə tarixi, istərsə də siyasi cəhətdən İranın Qafqaza ümumiyyətlə, aidiyyatı yoxdur!

Sual isə budur: “sərhədlərimizin dəyişdirilməsinə dözməyəcəyik” deyən İran mollaları bu iddialarını irəli sürərkən Azərbaycan nəyə görə tarixi sərhədlərinin dəyişikliyinə dözməlidir? Fakt budur ki, Zəngəzur Azərbaycandan qopardılmış erazidir. Onda belə çıxır ki, Azərbaycan İranın komfortuna görə buna dözməlidir?

Məsələ həm də bundadır: Azərbaycanın Naxçıvanla bağlayan sərhədləri region üçün daha vacib faktordur. Bu baxımdan, Azərbaycanı tarixen Naxçıvana bağlayan sərhədlərindən məhrum qalması yolverilməzdir. Ona görə də haqlı sual öz yerini saxlamaqdır – Azərbaycan İranla Ermənistanın maraqlarına görə öz maraqlarını nəyə görə qurban verməlidir? Və ya İran və Ermənistan niyə güzeşə getmirlər?

Beləliklə, Azərbaycanın Zəngəzurdan məhrum olması, eləcə də Naxçıvanın materik Azərbaycanla arasındaki uçurumun bərpası vacibliyə çevrilir. Və hazırda bu təminatın olmaması, yəni Azərbaycanla Naxçıvanın bir-birindən kənardə qalması bir vaxtlar regiondakı geosiyasi dəyişikliklərə səbəb olmuş uğursuz qərarların aradan qaldırılmasını dikte edir. Daha dəqiq desək, Azərbaycan bu dəyişikliyi bərpa etməlidir və edəcək də!

Ədalətsizlik aradan qaldırılmalı və tarixi erazilər yenidən bir-biri ilə bağlanmalıdır. İranın başbələnləri isə bir faktı anlamağa məhkəm durlar. Onlar “qırmızı xətt” barədə dəm vurduları halda həmin xətt Azərbaycan və onun dostları üçün sadəcə qırmızı cizma-qaradır. Və yaxşı olardı ki, İran öz problemləri ilə məşğul olsun və özünü zorla, həyəsizcasına Qafqaza aid etməsin. Qafqaz İran deyil!

Qəbələdə gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanmış İdare Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Önderin zəngin dövlətçilik ərisinin, əbədiyyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşınlanması, xalqımız



və dövlətimiz qarşısında misiləsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədile ardıcıl tədbirlər heyətə keçirilir. 2023-cü il martın 17-də YAP Qəbələ rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzine ekskursiya təşkil olunub.

Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsnə fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotosəkil və kitablarla tanış olublar. Sonda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

"Gözəllik adası"nın "kəsilən" dili...

Və ya fransızsayğı
"demokratiya"nın Korsika nümunəsi

Etnik və dini azlıqlara qarşı dözümsüzlüyü, XXI əsrə hələ də müstəmləkə altında saxladığı xalqların hüquq və azadlıqlarını polis və əsgər çəkmələrinin tapdağına çevirməyi dövlət siyasetinə çevirən Fransa açıq-aşkar monoetnik cəmiyyətə nail olmayı hədəfləyib. Xüsusi həzırkı prezidenti Emmanuel Makron dövründə dağlımış imperiyasının xarabatlıqları üzərində neokolonolizmi yaşatmağa çalışan "xoruzlar ölkəsi"nin de-fakto və de-yure əsarətində olan milli azlıqların hüquqlarını ümmumiyyətlə, tanımaması, onlara qarşı repressiv aktları, Avropa Şurasının Milli Azlıqlar haqqında Çərçivə Konvensiyasına qoşulmaqdan imtina etməsi bütün dünyanın gözü qarşısında demokratik dəyərlərin təhqir edilməsi-dir.

türkünü öz doğma dilindən, azadlıq hüququndan məhrum etmiş şovinist fars rejimindən, onminlərlə soydaşımızı tarixi torpaqlarından qovmuş, 30 il yaxın müddətde işğaldə saxladığı ərazilərimizdə vəhşiliklər töretdi Ermənistandan fərqləndirən yalnız bir şey var – "demokratiya" pərdəsinə daha çox bürünmək. Bu "demokratiya" fransızsayqa "demokratiya"dır...

"Gözəllik adası" adlandırılın Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi təkcə ada sakinlərinin dilinin "kəsimləsi", onların beynəlxalq qanunlarla təsbit olunmuş hüquqlarının pozulması deyil, eyni zamanda, azadlıq arzularının boğulmasıdır.

Məlum olduğu kimi, bir neçə gün əvvəl Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəələrini ləğv etdi. Məhkəmə hesab etdi ki, bu, Fransa Konstitusiyasının 2-ci maddəsinə ziddir.

Qərar mərkəzi Fransa hökumətinin addadakı en yüksək nümayəndəsi olan



Makronun azsaylı xalqların milli varlıqlarına «gilyotin» siyaseti



məhrum etmək deməkdir. Adanın seçilmiş memurları apellyasiya şikayəti veriblər. Məmurlar Korsika dilinin yaşaması və inkişaf üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin lazımlığını söyləyiblər. Müstəqillik tərəfdarı olan "Core in Fronte" Partiyası "Twitter" hesabında bu qərarı "rüşvəyçi" hesab etdi. Millətçi deputatlar hesab edirlər ki, məhkəmə qərarı və onun motivasiyası yalnız konstitusiyaya yenidən baxıl-

lər. 1764-cü il Kompyen konvensiyasına və 1978-ci il Versal müqaviləsinə əsasən Fransanın tabeliyinə keçib, 1796-cı ildən isə qəti olaraq ona birləşdirilib.

Korsikalıların Fransanın işgalinə son qoymaq, müstəqil dövlət qurmaq uğrunda mübarizəsi heç zaman səngimeyib və bu gün də davam edir. Ancaq burnunu Cənubi Qafqaza soxmağa çalışaraq müstəqil Azərbaycanın daxili işlərinə qarışmağa, bir ovuc erməninin guya "öz məqəd-



Tarixi qanlı cinayətlərlə, günahsız insanlara qarşı qətlamlarla, soyqırımları ile zengin olan Fransa bu gün globallaşan dünyani xilas edə biləcək beynəlxalq humanizm və sivilizasiyalararası dialoq çağırışlarına məhə qoymadan öz eybəcər müstəmləkəciliq siyasetini davam etdirməkdədir. Bu ölkə hələ də öz qaranlıq keçmişindən ibret götürməyib, əksinə, işğalçılıq ənənələrini bu və ya digər formada yaşatmaqdır, özüne yeni təsir dairələri formalasdırmağa çalışmaqdır, əsərətde saxladığı xalqları əzməkdə, beynəlxalq hüquqla təsbit olunmuş fundamental insan haqlarını kobudcasına pozmaqdır. Korsika nümunəsi bir daha göstərdi ki, Makron Fransasını 40 milyona yaxın Azərbaycan

Korsika prefekti tərəfindən qaldırılan məhkəmə iddiasından sonra, eləcə də Makron administrasiyasının yerli siyasetçilərlə Korsikaya daha çox muxtarıyyət verilməsi barədə danışçılar apardığı bir vaxtda qəbul edilib. Belə çıxır ki, Makron əsrlərdir fransız işğali altında olan korsikalıları aldadıb və onlara qismən azadlıq vermək yerinə öz dillerində danışmağı da qadağan etmək istəyir. "Gözəllik adası"nın muxtarıyyət tərefdarı olan aparıcı siyasetçiləri məhkəmə qərarını dərhal tənqid ediblər. Adanın icra şurası və Korsika Assambleyasının sədrləri bildiriblər ki, bu qərar Korsika parlamenti üzvlərini debatlar zamanı öz dillerində danışmaq hüququndan



masının dəratla- rını təyin etmə mütləq zərureti təsdiqləyir, xüsusən də Korsika dilinin rəsmi statusunu təmin etmək, onun yaşaması və inkişafı üçün vacib şərtlərdir. BMT-nin azlıqlar üzrə xüsusi məruzəcisi Fernan de Varen qərarın ədalətsiz olduğunu qeyd etdi: "Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkililik və beynəlxalq qanunların pozulmasıdır. Çünkü ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır."

Qeyd edək ki, Korsika Aralıq dənizinin şimal hissəsində yerləşir. Adada qədimdən Iberiya və Lüksemburq tayfaları maskunlaşdır. Tarix boyu daim işğallara məruz qalan Korsika əramızdan əvvəl 3-2 əsrlərde Roma, əramızın 6-8 əsrlərində isə Bizans imperiyası tərəfində işğal edilib. 1729-cu ildə korsikalıların yadəlli ağalığına qarşı usyanı başlasa da onlar öz azadlıqlarına qovuşa bilməyib-


hüquq"nu "qorumağa" çalışan Fransa hakimiyyəti müstəmləkəyə çevirdiyi korsikalıların əsaslı azadlıq tələblərini yerinə yetirmək əvezinə onlara öz doğma dillərində danışmağı da qadağan edir. Budurmu ədalət? Budurmu demokratiya?

P.S. Korsika bütün həyatı boyu Fransanın və hətta Avropanın hələ də faydalandığı institutların, islahatların, Fransa Bankı, Şəhər Legionu və İmperator Universitetinin, bakanlar dərəcəsinin yaradılmasını, eləcə də Fransanın bütün ərazisində qanunların tətbiqini ümumiləşdirən Mülki Məcəllənin hazırlanmasının təşəbbüskarı olmuş İmператор Napoleon Bonapartın doğma vətənidir. Məşhur filmimizdə deyilən kimi: "Bu firenglər ne naşükür xalqıdır, heç yaxşılıq bilmirlər..."

Mahir Rəsuloglu



Biz könüllü köləlik dövründə yaşayırıq. İndi hamımız real yox, virtual dünyadan sakinləriyik. Cənubi virtual dünyaya girdikdən sonra onun reallığı sizin reallığınıza çevirilir. Beləliklə, virtual dünya real həyatımıza nüfuz edir və bizi ssenarisini özü yazdığı tamaşanı nümayiş etdirən teatr kuklalarına çevirir.



Virtual dünyada insan qalmaq çətinləşir

Hamının əlindeki telefon, qarışındaki kompyutere baxdığı bir dövrdə heç kim real fikir mübadiləsi aparmır, ənənəvi yolla sosiallaşdırır. Ancaq bizi insan edən şeylərden biri də mehz sosiallaşmaq, ünsiyyət saxlamaq, münasibət qurmaqdır. Əks halda robotdan ne ferq olar ki insanın?

Texnologianın zərərləri, təhlükələri, faydaları – bütövlükde insan həyatına təsiri danılmazdır. Bəs bu təsir bize nə verir, bizdən nə alır? Hər gün bir az da nəhengləşən virtual dünya insanı insane olmaqdan bir az da uzaqlaşdırır. Bu sualın cavabına amerikalı psixoloq, zəka nəzəriyyəcisi Howard Gardner deyir: "Bu virtual dünya gələcəkdə həyatı asanlaşdırda bilər, lakin insan qalmaq o qədər də asan olmayacağıq. Bəlkə komüütörler və süni intellekt bize kömək edəcək, bəlkə də eksinə, bizi insanlıqdan uzaqlaşdıracaq. İnsan qala biləmk, yaxşı işlər görmək insanlar üçün o qədər də asan olmayacağıq".

Yaxın gələcəkdə insanlar kompyuter və süni intellekt vasitəsi ilə başqa bir insanın beynini oxuya biləcek, fikirlərini anlayacaq. Üstəlik bu tək insanlara tətbiq edilməyəcək, heyvan beynindən gələn siqnallar da oxunmağa çalışılacaq. Süni intellekt daha da yaradıcı və ağıllı olacaq. Bütün bunlar yəqin ki, insan zekası ilə müqayisədə uğurum yaradacaq. İnsanlar kədərlənəndə, açıqlananda, kompleks edəndə keçirdiyi hisləri süni intellekt hələ ki ifadə edə bilmir, amma yaxın gələcəkdə bunun baş vermeyeceyinin qaranti yoxdur. Yeni bizi hələ çox dəyişiklik gözləyir.

Süni intellektin bir çox peşədə insanları əvəzləyəcəyi ehtimalı çoxdur ki, var idi. Yaxın gələcəkdə süni intellektin veb-dizayner, loqo dizayneri, satış nümayəndəsi və auditor kimi peşələrdə insanları tamamilə əvəz etməsi də mümkündür, indi biz bunun nisbətən sade imkanlarla tətbiqini görürük. Təbii ki, bunun birdən-birə baş verəcəyini gözləməmeliyik. Cənubi bəzi vərdişlər hələ dəyişilməyib, insan yerine robotu qəbul etmək cəmiyyət üçün o qədər də asan olmayacağıq. Lakin bir vaxtlar banka getmədən əməliyyatlar da mümkün deyildi, amma indi bir mobil tətbiqə bütün bank əməliyyatlarını edə bilirik.

Süni intellekt həyatımızı asanlaşdırmaq üçün bir çox imkanlar təqdim etse də, özü ilə bir çox riskləri həyatımıza daxil etdi. Xüsusilə də iş dünyasında süni intellektin görə biləcəyi saysız-hesabsız işlər insanın əlindən alınma bilər. ABŞ-da aparılan yeni bir araşdırma gələcəkdə insanları süni intellektlə əvəzləyəcək bir çox peşə sahibini narahat etdi.

Maraqlıdır, süni intellekt hansı peşə sahiblərinin çörəyinə bailsa olacaq?

Süni intellekt vasitələrinin yalnız insanların edə biləcəyi düşünlən mürekkeb tapşırıqları yerine yetirmek qabiliyyəti heyranedicidir. Son aylarda mediada süni intellektin imtahanı verdiyi və yaxşı bal topladığı, program təminatı istehsal etdiyi və bəzi həssas məsləhətlər verdiyi xəbərləri də yayıldı. Üstəlik, süni intellektin bacardığı sahələrin siyahısına hər gün yenisi əlavə olunur. Texnologianın bu qədər inkişafı, süni intellektin hazırlı performansı

Süni intellekt işimizi əlimizdən alacaq

Əgər virtual dünya real dünyaya qalib gəlsə, heç nə indiki kimi olmayıcaq

bəziləri üçün qorxulu sual da doğurur: Süni intellekt mənim işimi əlimdən ala bilərmi?

20 peşə təhlükədədir

ABŞ-in Princeton Universitetinin araşdırması süni intellektin insanları əvez edə biləcəyi 20 peşəni açıqlayıb. Peşələr arasındaki en birinci yerde çağrı mərkəzi operatorudur. Süni intellektin operatorluğu hətta insandan daha yaxşı bacardığı iddia edilir. Əslində, bir çox şirkətin bu iş üçün indi də süni intellektle dəstəklənən "chatbot"lardan istifadə etdiyini nəzəre alsaq, bu neticə təccübli deyil.

Tədqiqatçılar əvvəlcə 800 adda iş yerinin süni intellekt tərəfindən avtomatlaşdırıla bilme dərəcəsini ölçən bir alqoritm yaratırlar. Bu prosesdə tərcümə, dil modelləşdirmə və görüntü yaratma kimi funksiyaları olan 10 süni intellekt dəstəkli program vasitəsi ile başa salma və reaksiya vermə kimi özəlliklər əsas götürülərək süni intellektin insan arasında müqayisə aparılıdı. Nəticədə iş yükünün böyük hissəsinin süni intellekt texnologiyası tərəfindən həyata keçirilə biləcəyi nə yaxşı 20 iş müyyən edildi. Bunların bir çoxu aktuar hesabat, bündə təhlili, mühəsabatlıq və hakimlik də daxil olmaqla əsaslı təlim tələb edən işlərdir.

Süni intellektin ilk hədəfi müəllimlərdir

Süni intellektin öz üzərinə götürəcəyi işlər siyahısında ən çox müəllim peşəsi yer tutur. Xarici dilləri, fəlsəfə və dini, siyasi elmləri, psixologiyani, coğrafiyanı, sosial elmləri, hərbi hazırlığı, tarixi, hüquq elmlərini tədris edən müəllimlər, etnik və mədəni araşdırma edən araşdırmaçilar, kitabxanaçılar işi əlindən alınacaq ilk insanlar olacaq.

Müəllimlik peşəsinin məşğulluq potensialının əvvəlki qədər yüksək olma biləcəyini ehtimal edən araşdırmaçilar hesab edir ki,

müəllimlik özlərini tekmiləşdirmek istəməyən peşələrdən ən birincisi dir. Amma imkanların berabər olmadığı mühitdə müəllim özünü nə qədər tekniləşdirə də, nəticə istədiyi kimi olmur – ya məhdud



Azərbaycan
Respublikasının
Medianın İnkışafı
Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.



imkanı olur, yaxud da təkmilləşməsi ona əlavə gelir vermir. Süni intellekt isə öz xidmətini təklif edərən sizə tez öyrənmək, rahat təkrarlamamaq, anlamadığınız mövzularda əlavə mənbələrə əlçatanlıq və ya həmin mənbələrin xülasəsini oxumaq şansı verir.

Süni intellekt müxtəlif şirkətlərdə satış, marketing və ünsiyyət kimi prosesleri öz üzərinə götürməyə başlayıb. Süni intellektlən istifadə etmək istəyənlərin qarşısında iki yol olacaq. Biz ya onun imkanlarından istifadə edərək bacarıqlarından üstün bacarıq göstərib yaradılmışın ən zəkali varlığı olduğunu sübut edəcəyik, ya da ona təslim olub bacarıqlarımızı əlimizdən verəcəyik.

Həm faydalı, həm təhlükəli

Qeyd edək ki, süni intellektin insan həyatına böyük üstünlükler və rahatlıq gətirəcəyinə dair yanaşmalar da var. Bu texnologianın iş həyatına müsbət təsirlərinin sadalayan bu cür yanaşmalarda bildrilir ki, süni intellekt iş proseslərində səmərəlilik, edilə biləcək səhvlerin azaldılması, müştəri təcrübəsinin təkmiləşdirilməsi, peşə olaraq yeni imkanların inkişafı, problemin həllinə yanaşmaların təkmiləşdirilməsi, daha yaxşı alqoritm yanaşması kimi imkanlar verəcək.

İnsanlar sürətlə virtuallaşdırıqca fərqində olmadan geləcəkdə öhdəsindən gələ biləyəcəkləri bir rəqib yetişdiriblər. İnsan faktoru olmadan zəkanın fövgələşəri səviyyədə təqdim edilməsi insanın uğurudur. Bununla belə, süni

Lale Mehrali

“Kənddən Şəhərə” yarmarkasının təşkilində məqsəd nədir?

“Kənddən Şəhərə” yarmarkası öz fəaliyyətini davam etdirir. Yarmarkalarda ümumiyətlə 82 fermər iştirak edir. Onlar ümumilikdə 50 regionu təmsil edirlər. 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsulları vətəndaşlara təqdim olunur. Burada satıcılar birbaşa fermərlərin özləridir. Bu sözləri SIA-yaya açıqlamasında “Aqrar tədarük və təchizat” ASC-nin nümayəndəsi Qalib Behramov deyib.

qlarla təmin olunur. Eyni zamanda, onlara logistik dəstek də göstərilir. Məhz bu səbəbdən onlar qiyməti formallaşdırarkən də ödənişsiz dəstəyi nəzərə alırlar. Ona görə də yarmarkada qiymətlər daha münasib şəkildə təşkil olunur.

Q.Behramov sözlerine davam edərək bildirib ki, yarmarkaların yaradılmasında məqsəd Novruz bayramı ərefəsində vətəndaşların kənd məhsullarına artan tələbatını dolğun şəkildə ödəmək, həmçinin fermərlər üçün alternativ satış kanalı yaratmaqdan ibarətdir: “Qeyd edim ki, yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi



Onun sözləri görə, qiymətlər də fermərlər tərefindən müyyənlenir: “Bu şərait fermərlər üçün tamamilə ödənişsiz şəkildə yaradılıb. Fermərlər ödənişsiz şəkildə piştaxta, tərəzi, soyuducu və digər avadanlı-

nəzarət edir. Yarmarkalarda seyyar qida laboratoriyası fəaliyyət göstərir ki, vətəndaşlar onun fəaliyyətindən də istifadə edə bilər”.

Leman Əlizadə

“Bakcell”dən rəqəmsal yeniliklər!

Bakcell şirkəti rəqəmsal yenilikləri- ni təqdim edib. Yeni Bakcell tətbiqi və internet səhifəsi abunəçilərə rəqəmsal texnologiyaların üstünlüklerindən istifadə etməkə ən üstün müştəri təcrübəsindən yararlanmaq imkanı verir. İndi Bakcell abunəçiləri müxtəlif xidmətlərdən daha sürətli, asan və heç yere getmədən istifadə edə biləcəklər.

Yeni Bakcell tətbiqi üzənəmə texnologiyası, onlayn çat, ödəniş və loyallıq programının tətbiq olunduğu cəxfunksiyalı platformadır. Tətbiqdəki üzənəmə texnologiyası sayesinde eSIM nömrə almaq və ya mövcud Bakcell nömrəsinin eSIM dublikatını çıxarmaq üçün onlayn müraciət etmək kifayətdir. “Bakcell”in təqdim etdiyi yeni internet səhifəsi də abunəçilərin rahatlığını təmin etmək üçün bir çox rəqəmsal funksiyalara malikdir. Abunəçilər artıq Bakcell saytı



Qoz-fındıq xərcəngdən ölüm riskini 40 faiz azaldır

Qoz-fındıq antioksidantlar, vitaminlər, liflə zəngindir, iltihab əleyhinə və digər xüsusiyyətlərə malikdir. Bu təsdiqatlı qidalanma profili xərcəngin qarşısını almaq üçün “kifayət qədər uyğun” görünür.

Hər iki insandan birində həyatı boyu xərcəngin bu və ya digər forması inkişaf edəcək. “MedikForum” saytı bu barədə yazır. Saytın yazdırılmasına görə, bu statistika qorxulu perspektivdir, lakin tədqiqatlar göstərir ki, ölümcül xəstəlik riski dəyişdirilebilər. Qoz-fındıq xəstəliyin qarşısını ala və bu xəstəlik səbəbindən ölüm riskini əhəmiyyətli dərəcədə - 40 faiz azaldır.

“Beləliklə, indi artıq günortadır, siz şokolad və ya belkə də peçenye arzusundaśınız. Lakin bunun əvəzində mən tərkibində zülal olan qəlyanaltı yeməyinə hazırlaşırıam ki, o ürəyimi qoruya, xərcəngin qarşısını ala və bəyinə təkan verə bilər”, - deyə həkim-diyetoloq Vasilisa Ponomaryova bildirib. Faydalı piyələr, zülal, lif və iltihab əleyhinə xüsusiyyətlərə zəngin olan qoz-fındıq

sadəcə dadlı qəlyanaltından daha çox şey təklif edir.

Tədqiqatlar göstərir ki, kiçik porsiyalar xərcəng, şəkərli diabet və ürək xəstəlikləri də daxil olmaqla, bir sıra problemlərlə bağlı riski azalda bilər.

“İspaniyada yeddi mindən çox yaşlı insanın iştirakı ile aparılan beşillik müdaxiləçi tədqiqat göstərib ki, həftədə üç dəfədən çox qoz-fındıq qəbul edən qrupda xərcəngdən ölüm riski 40 faiz az idi. Bu nəticəyə, spirtli içkilərin istehlakı, fiziki aktivlik və siqaret çəkmək kimi digər həyat tərzi faktorları nəzərə alındıqdan sonra gəlinib”.

Qoz-fındığın nisbətən bahalı olmasına baxmayaraq, bədəninizin sağlamlığını qorumaq və xərcəng riskini azaltmaq üçün emanatlarından istifadə etməyə gərək yoxdur. Diyetoloq izah edib ki, məqsədə nail olmaq üçün gündə bir ovuc qoz-fındıq kifayət etməlidir. Buna görə, qoz-fındığı çox faydalı hesab etdiyimizə baxmayaraq, onun böyük miqdarda qəbul edilməsi həkim-diyetoloq tərefində tövsiyə edilmir.

Qadın tüfənglə qətlə yetirilib

Zaqatalada qadın tüfənglə qətlə yetirilib, əri saxlanılıb. Bu barədə SIA-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 17-si saat 09 radlarında Zaqatala şəhərində Fırengiz Yusifovanın ailə münaqışesi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə melumat daxil olub.

Cinayət əmelini törətməkdə şübhəli biliñən qadının həyat yoldaşı Mehəmməd Didiyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə “isti izlər”lə saxlanılıb. Araşdırma aparılır.



Bu gün 19 dərəcə isti olacaq

Martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buluduğu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SIA-yə verilən məlumatda görə, gecə bəzi yerlərdə yağış yağıcağı ehtimalı var. Səhər və axşam saatlarında duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civa sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.



Baş redaktor:
Bəhruz Quliyev

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

“ƏLİNÇƏ” AZƏRBAYCAN XEYRİYYƏ CƏMIYYƏTİNİN ORQANI.

QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR

Tel: 598-33-90

Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur

Tiraj: 3600